



POLİQLOT

№ 1(255) yanvar 2024

Təsisçi: Azərbaycan Dillər Universiteti

www.adu.edu.az

ADU-nun unikal layihəsi:

Prezident seçkiləri Azərbaycan tarixinə ZƏFƏR seçkisi kimi düşəcək

səh. 2

Dünya universitetləri ADU-da

səh. 5

1993-2003-cü illərdə ingilisdilli mətbuatda Azərbaycan obrazı necə yaradıldı?

səh. 7

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız

səh. 8

Fədakar Vətən oğlu

səh. 16

“Bir günlük xəlifə”



Əsası Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla tərəfindən qoyulan “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə

seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları hüquqi qüvvəyə minir.

...ADU-da “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Gününün

növbəti layihəsi dekabrın 25-də baş tutdu. 2023-cü ilin son günlərində həyata keçirilən “Bir günlük xəlifə” layihəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunurdu.

səh. 10

Yanvarın 22-də Azərbaycan Dillər Universitetində 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. Media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib:

“Tələbələrımız üçün hər cür şərait yaradılıb. İmtahanların idarə olunması üçün təcrübəli müəllimlərimiz cəlb olunub. ADU-da bir sıra yeni layihələr həyata keçirilməkdədir. Bu baxımdan, ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı öz məzmunu, mövqə və forması ilə diqqəti cəlb edir. Kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər öz əksini tapıb”.

ADU-da mediatur

KİV nümayəndələri və millət vəkilləri imtahan sessiyasını izləyiblər



Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş layihədə 1993-2003-cü illərdə ölkəmizlə bağlı xarici ölkələrdə yazılan məqalələr tərcümə olunaraq şərhlərlə çap edilib.

ADU-nun Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova keçirilən tədbirlər və imtahan prosesi haqqında məlumat verib. Bildirilib ki, ADU mətbuatla sıx əlaqə qurur, imtahan prosesinin şəffaflığı və obyektivliyini açıq şəkildə ictimaiyyətə təqdim edir.

ADU-nun Tədris İşləri üzrə prorektoru Kifayət Hacıyeva imtahanların keçirilməsi prosesindən, yoxlama işlərinin obyektiv və şəffaf aparılması qaydalarından danışdı. Qeyd olu-

nub ki, sessiya normativ sənədlərə uyğun keçirilir, tələbələr öz bilik və bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirirlər.

Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanılması prosesini izləyiblər. Qeyd edək ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçirilir. Bakalavriatura səviyyəsində 7 minə yaxın tələbə imtahan verəcək.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təkliflərin Elm və Təhsil Nazirliyinin “Qaynar xətt-i” vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 sayılı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 11-də Azərbaycan Dillər Universitetində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi Rayon Təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, adı Azərbaycan tarixinə qızıl hərfərlə yazılan dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidilə yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı par-



çalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas etdi:

“Bu gün hər birimiz Ulu Öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu Öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqı ona güvəndi, ona inandı və bu gün Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirir.

Bu gün biz qalib xalqın nümayəndələriyə. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qalib xalqın nümayəndələri kimi hər birimiz öz işimizdə mətanətlə, ləyaqətlə çalışıb, Azərbaycanın inkişafına təkən olmalıyıq”.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov ümum-

milli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara həmişə böyük diqqət və qayğı göstərmişdir.

Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən kaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir olan yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Nəsimi Rayon Bələdiyyəsinin dəstəyi ilə “Ən dahi insan” filminin nümayişi olub. Tədbir ulu öndər

Heydər Əliyev haqqında dünya siyasi liderlərinin fikirlərinin səsləndirilməsi ilə yekunlaşıb.

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

20 Yanvar – tariximizin hüzn və qürur səhifəsi



Yanvarın 19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “Tariximizin hüzn və qürur səhifəsi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekani, professor İbrahim Kazımbəyli 20 Yanvar faciəsinin tarixi ilə bağlı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisəsi ilə bağlı danışarkən bildirib ki, həmin gün xalqımız göstərdiyi şücaətlə müstəqillik uğrunda canından keçən qorxmaz, mərd, vətənpərvər xalq olduğunu bütün dünyaya sübut etdi.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciyyəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin siyasi kursunu davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi.

20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 1990-cı ilin 20 Yanvar hadisəsini bu gün ölkəmizdə hökm sürən əmin-amanlığın başlanğıcı, azadlıq mübarizəmizin ən bariz nümunəsi olduğunu vurğulayıb, həmin günlərdə Azərbaycan xalqının yanında olan, onun haqq səsinə dünyaya bəyan edən ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən danışıb.

Universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimləri - Vüqar

Həsənov “Müstəqilliyin qarşısını almaq cəhdləri”, Sevinc Abbasova isə “Milli birliyin təcəssümü” mövzusunda məruzə ilə çıxış ediblər.

Bədi hissədə tələbələr “Milli qürur günündən doğan zəfər” adlı kompozisiya nümayiş etdiriblər.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla universitetin əməkdaşları və tələbələri Şəhidlər Xiyabənini ziyarət edib. ADU-nun kollektivi Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzülüb.

Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

Prezident seçkiləri Azərbaycan tarixinə ZƏFƏR seçkisi kimi düşəcək

Bu il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən respublikamızın, ilk dəfə olaraq, bütün şəhər və rayonlarında seçki məntəqələri qurulacaq, səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Fevral ayında ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək.

2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi, qısa zamanda ölkəmizin bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı.

Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası ilə nəticələnən lokal anti-terror əməliyyatını əbədi olaraq xatırlayacaq və daim yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.

Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçiriləcək prezident seçkiləri qürurvericidir. Dünya hər tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması

həm tarixi zərurətdən irəli gələn, həm də dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağırışların uğurla həyata keçirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan, respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir və bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.

Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil hansı sınaqlarla üzleşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edən, Zəfər sevinci yaşadanın İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyalı əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yüksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.

...Beləliklə, fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Əminliklə söyləmək olar ki, xalqımız bu seçkilərdə çox fəal iştirak edərək, gələcəyimiz naminə düzgün qərar verəcək. İnanırıq ki, bütün seçicilərimiz kimi, gənclərimiz də seçkilərdə yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək, qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha sonsuz ehtiram, inam, etibar və sədaqətini bildircəklər. Bu həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

dəyirmi masa

Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Fəlsəfə və İctimai elmlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekani, professor İbrahim Kazımbəyli tədbir haqqında məlumat verib.

Universitetin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları ADU-da görməkdən məmnun olduğunu bildirib. Azərbaycanın inkişafının müxtəlif mərhələlərindən danışan rektor hazırda dövlətimizin iqtisadi və di-



gər istiqamətlərdə sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, bu inkişafın bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir: “Ötən illərə nəzər saldıqda bugünkü Azərbaycanın inkişafı göz önündədir. Bu da

Ümummilli Liderin Azərbaycan naminə irəli sürdüyü ideyaların Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsidir. İqtisadiyyatımızın inkişafı, iqtisadi uğurlarımız Azərbaycanın Qarabağdakı Zəfərinin təntənəsini, dünya ölkələri arasındakı qürurunu bizə yaşadır”.

Rektor ADU-nun Elmi Şurasının qərarı ilə çap olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabını qonaqlara təqdim edib. 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcümə edilərək çap olunduğunu qeyd edib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı naminə qarşısına qoyduğu məqsədlər, qəbul etdiyi qərarlar, gördüyü işlər barədə geniş məlumat verib. Akademik neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasının sonrakı illərdə daha genişmiqyaslı formada davam etdiyini vurğulayıb. O, müəllifi olduğu “Azərbaycan iqtisadiyyatı

100 ildə” adlı beşcildliyini universitet rəhbərliyinə təqdim edib.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdən danışarkən, ulu öndər Heydər Əliyevin mətbuat sahəsinə olan diqqətindən, jurnalistlərə verdiyi yüksək dəyərdən bəhs edib. Bildirilib ki, məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Universitetin Fəlsəfə və İctimai elmlər kafedrasının professoru Şəfqə Abdullayeva “Heydər Əliyevin islahatları iqtisadi yüksəlişə aparan yol”, həmin kafedranın baş müəllimi Leyla Hacıyeva isə “Azərbaycanda aqrar sahənin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış ediblər.

Heydər Əliyev 100: Türkiyə Yüz İli

tədbir



Dekabrın 27-də Azərbaycan Dillər Universitetinin və Türkiyə-Azərbaycan Yüzüncü il Platformasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100: Türkiyə Yüz İli” adlı tədbir keçirilib.

Tədbirdə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Bu iki dövlətin inkişaf yolunu və sarsılmaz dostluğunu əks etdirən videoçarx nümayiş olundu.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova hər iki dövlət arasındakı əlaqələrin dərin köklərə malik olduğunu, bu gün də həmin əlaqələrin dostluq, qardaşlıq münasibəti ilə davam etdiyini bildirib. Millət vəkili çıxışında ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu vurğulayıb.

Türkiyə - Azərbaycan Yüzüncü il Platformasının sədri Elmin Sadıqov hər iki qardaş ölkənin mühüm tarixi hadisələrinin gənc nəsllə və ictimaiyyətə çatdırılması, bu sahədə çoxsaylı tədbirlərin təşkil olunmasının əhəmiyyətindən danışdı.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Qıgılcım, millət vəkilləri Musa Qasımlı, Anar İsgəndərov, Aydın Mirzəzadə, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekani, professor İbrahim Kazımbəyli hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən, bu isti münasibətlərin yüksəlməsində qardaş ölkələrin dövlət başçılarının müdrik addımlarının müstəsna rolundan, əldə edilən uğurlardan danışdı. Natiqlər hər iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliyini qeyd ediblər.

Tədbir tələbələrin iştirakında bədii hissə ilə davam edib.

“Heydər Əliyev 100. Sitatlar və kəlamlar”

kitabının təqdimatı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatında Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev 100. Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.



Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, ADU-nun Təhsil 1 fakültəsinin Alman dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr, BSU və ADNSU-nun tələbələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını salamlayıb,



təqdim olunan kitab haqqında ətraflı məlumat verib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və gənclərə göstərdiyi qayğıdan danışdı. A.Süleymanov Ulu Öndərin dil haqqında dediyi məşhur kəlamları tələbələrin diqqətinə çatdırmaqla gəncləri daha çox xarici dil öyrənməyə çağırıb.

ADU-nun Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyatı kafedrasının müdiri Xuraman Əsgərova ideya müəllifi akademik Kamal Abdulla olan və Təhsil 1 fakültəsində Alman

dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin söyi nəticəsində ərəşəyə gələn kitab haqqında məlumat verib. O bildirib ki, kitabı hazırlamaqda məqsəd gənc nəsli ulu öndər Heydər Əliyevin siyasəti, şəxsiyyəti, düşüncəsinin böyüklüyü ilə daha da yaxından tanış etməkdir. Bildirilib ki, kitabda yer alan 300-ə yaxın sitat Azərbaycan və alman dillərində 14 mövzu altında cəmlənib. Kitab tələbələrdə böyük ruh yüksəkliyi yaratdığı üçün onu daha geniş auditoriyaya təqdim etmək qərara alınıb. Kitabda yer alan müdrik kəlamlar Ulu Öndərimizin adının əbədiləşdirilməsinə xidmət edəcək.

Tədbirdə Ümummilli Liderin müxtəlif mövzularda çıxış və məruzələrindən ibarət videoçarx nümayiş olundu. 414a qrup tələbəsi Fatimə Orucova və 214a qrup tələbəsi Lətifə Abdullayeva kitab haqqında təsəvvürlərini bölüşdülər, təqdimatın keçirilməsi üçün şərait yaratdıqları üçün YAP-ın Nəsimi Rayon Təşkilatına minnətdarlıqlarını bildirdilər.

Heydər Əliyev 100: Dövlət və xalqın xidmətində

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Dövlət və xalqın xidmətində” mövzusunda tədbir keçirilib. ADU Ərazi partiya təşkilatının və “Yeni Klub”un təşkilatçılığı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin anımı ilə başlayıb.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, müasir dövlətimizin qurulmasında, müstəqil Azərbaycana qarşı təhlükələrin qarşısının alınmasında, ölkəmizin inkişaf edərək beynəlxalq aləmdə nüfuz qazanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Rektor Ulu Öndərin layiqli davamçı Prezident İlham Əliyevin



ölkəmizin daha da gücləndirilməsində, əldə etdiyimiz Qələbədə dövlət-xalq birliyini qeyd edib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edib, ADU-nun prorektoru, professor Novruz Məmmədov ulu öndər Heydər Əliyevlə

bağlı maraqlı xatirələrini bölüşüb.

Dosent Şəlalə Bağırova “Heydər Əliyev və xalq birliyi” mövzusunda çıxış edərək Ulu

Öndərin dövlət quruculuğunda siyasi iradəsi, xalqın maraqlarının qorunması istiqamətində əvəzsiz fəaliyyətini diqqətə çatdırıb. “Yeni Klub”un sədri, 425b qrup tələbəsi Gülüstən Kərimli “Dövlət siyasətində gənclərin rolu” mövzusunda çıxış edərək dövlətin gənclərə qayğısından danışıb. 265a qrup tələbəsi Arzu Quliyeva “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq siyasətində dünya azərbaycanlılarının yeri” mövzusunda, 424a qrup tələbəsi Fidan Fərzəliyeva isə “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” mövzusunda çıxış ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə və milli mədəniyyətin qorunmasındakı roluna həsr olunmuş videoçarxların nümayişi ilə yekunlaşıb.

Respublika elmi konfransının yekun tədbiri



Azərbaycan Dillər Universitetində Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfransın əhəmiyyətindən, müasir tərcüməşünaslığın qarşısında duran problemlərdən danışıb: “Bu gün Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyimiz “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun hissəsidir. Böyük elmi araşdırmaların başlanğıcı olacaq bu konfransın qarşılıqlı əməkdaşlıq zəminində mütəmadi olaraq davam edəcəyinə ümid edirəm. Bu cür konfransların davamlı olması təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də faydalı olacaq. Məqsədimiz nəzəri və praktik cəhətdən hazırlıqlı, peşəkar tərcüməçilər yetişdirməkdir”.

NDU-nun rektoru, dosent Elbrus İsayev birgə əməkdaşlıq üçün ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, iki universitet arasında davam edən müxtəlif istiqamətli əməkdaşlıq məsələlərindən danışıb. Baş tutan konfransı görülməli işlərin məntiqi davamı kimi qiymətləndirən Elbrus İsayev məruzəçilərin tərcüməşünaslığın nəzəri-praktik problemləri haqqında çıxışlarını yüksək dəyərləndirib.

Konfransda NDU-nun əməkdaşları - universitetin İngilis dili və tərcümə kafedrasının müdiri İlhamə Məmmədova “Tərcümə mədəniyyətlərə inteqrasiya vasitəsi kimi”, İngilis dili və metodika kafedrasının müdiri Türkan İsmayılı “İngilis dilində modallığa dair”, İngilis dili və tərcümə kafedrasının müdiri Elçin Mirzəyev “Terminoloji tərcümənin əsas problemləri: tibbi, hüquqi və texniki aspektlər”, ADU-nun əməkdaşları - universitetin German dillərinin tərcüməsi kafedrasının müdiri Fialə Abdullayeva “Fənn materiallarını necə hazırlamaq: seçilmiş material üzərində iş”, Fransız dilinin fonetikasi və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim “Fransa qəzet məqalələrində işlənən evfemizmlərin tərcüməsinə dair”, Roman dillərinin tərcüməsi kafedrasının müdiri Aynur Quliyeva “Tərcümənin mədəniyyətlərə əlaqəsi” mövzularında çıxış ediblər. Çıxışlar zamanı peşəkar sinxron tərcüməçilərin yetişdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs olunub.

ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova konfransın işi haqqında hesabatı zamanı konfransın qısa xronologiyasına toxunub, dinlənən mövzular haqqında məlumat verib.

Ulu Öndərin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi

Azərbaycan Dillər Universitetində Fransız dilinin leksikologiyası və üslubiyatı kafedrası, Təhsil - 2 və Tərcümə fakültələrinin tələbələri arasında müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - müstəqil Azərbaycanın banisi” adlı şeir müsabiqəsi keçirilib.

Tədbirin moderatoru Kamalə Kərimova müsabiqə haqqında ətraflı məlumat verib. Bildirilib ki, müsabiqənin münisiflər heyətində adıçəkilən kafedranın müəllimləri - f.f.d., Aygün Məqami, baş müəllimlər Rəfiqə Mürşüdova, Anar Hacıyev, Kamalə Kərimova, Xatirə Qarazadə və Təhsil - 2 fakültəsinin dekan

müavini Zoya Əliyeva təmsil olunublar.

Təhsil - 2 və Tərcümə fakültəsinin tələbələri Azərbaycan ədəbiyyatının klassik və müasir şairlərini, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.

Yekun olaraq münisiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. Qaliblərə - I yer Xanım Hüseynova (Təhsil 2, qrup 230a), II yer Ətrabə Yüzbaşova (Tərcümə, qrup 352b), III yer Leyla Süleymanlıya (Təhsil 2, qrup 230a) sertifikatlar təqdim olunub.

Həmçinin, müsabiqənin digər iştirakçılarında və kafedranın “Heydər Əliyev İli”nə həsr edilmiş tədbirlərin fəal iştirakçılarında Fransa nəşri olan kitablar hədiyyə edilib.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” elmi-nəzəri seminar

Azərbaycan Dillər Universitetinin Elm, Doktorantura və Magistratura şöbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-nəzəri seminar keçirilib.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov tədbiri giriş nitqi ilə açaraq ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Tədbirin moderatoru, Elm şöbəsinin müdiri, ped.f.d. Sevdə İmanova “Ulu öndər Heydər Əliyev və gənclərin mənəvi tərbiyəsi” mövzusunda çıxışında bildirib ki, Azərbaycan gənclərinin milli ruhda yetişməsi və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən olub. Bu bərdə Ulu Öndər belə demişdir: “Biz öz milli-mənəvi, əxlaqi dəyərləri-

mizi bütün istiqamətlərdə qorumaq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Seminarada Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının doktorantı Günel Xudayarova “Ulu öndər Heydər Əliyev və onun təhsil siyasəti”, Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Nağıyeva Zülfiyyə “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gəncliyi”, Təhsil fakültəsi, Xarici dillərin tədrisi metodikası kafedrasının doktorantı Atamova Leyla “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Magistratura şöbəsinin I kurs tələbəsi Rəhimova Fidan “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda çıxış ediblər.

Istanbul Aydın Universitetinin təsisçisi ADU-nun qonağı olub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın ilə görüşüb. Qonağı rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu vurğulayan rektor ADU haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Əsas Avropa dilləri ilə yana-



şı, Çin, yapon, Koreya, ərəb və s. dillər tədris olunur. Hazırda ADU-nun beynəlxalq əlaqələri genişlənməkdədir. Universitetin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılır.

İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydın səmimi qarşılamağa görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi universitetin Azərbaycan universitetləri, o cümlədən Azərbaycan

Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu deyən qonaq dillərin tədrisində ADU-nun potensialını yüksək qiymətləndirib. Qonaq ADU-nun ilk dəfə QS sahələr üzrə dünya universitetlərinin reytingində "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmasını böyük uğur kimi dəyərləndirib.

Sonra qarşılıqlı marağ doğuran digər məsələlər müzakirə edilib.

Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş

Azərbaycan Dillər Universitetində Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru Radif Zamaletdinov, direktorun beynəlxalq əlaqələr və inkişaf üzrə müavini Elzara Qafiyatova, Karyum Nasiri adına elmi-tədris mərkəzinin direktoru Alfiya Yusupova və ADU-nun rəhbərliyi iştirak edib.



Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, hər iki təhsil müəssisəsi arasında elmi əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. ADU-nun beynəlxalq nüfuzundan və Azərbaycanda ildə iki dəfə təşkil olunan Multikulturalizm məktəbinin fəaliyyətindən danışan rektor qonaqlara Azərbaycanın bölgədə sülh və əmin-amanlığa böyük töhfə verdiyini söyləyib:

"Azərbaycan Dillər Universiteti QS beynəlxalq reyting cədvəlində 1600 dünya universitetləri arasında 300-cü yeri layiq görülüb. Bu, ADU tarixində bir ilk idi. Müasir dillər təsnifatı üzrə ilk dəfə belə bir uğur qazanmaq bizə əlavə stimula verir."

Qarşılıqlı elmi əlaqələrin qurulması yeni elmi mübadilələrin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biz birgə elmi nəşrlərin və jurnalların çapı ilə də məşğul ola bilərik. Düşünürəm ki, bu, əməkdaşlığımızın inkişafı üçün müsbət amillərdən biri ola bilər.

Bildiyiniz kimi, Azərbaycan multikultural bir dövlət kimi dünya üçün nümunəvi ölkəyə çevrilib. Bizim amalımız xalqların birgə yaşayışına, sülhə və ədalət prinsipinə sadıq qalmaqla, hər kəsə bərabər və tolerant yaşamağı təşviq etməkdir."

Səmimi qarşılamağa görə minnətdarlığını bildiren Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru Radif Zamaletdinov ADU ilə elmi əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd olunub ki, birgə elmi jurnal və nəşrlərin həyata keçirilməsi yönündə addımların atılması universitetlər arasında əməkdaşlıq üçün əlverişli imkanların yaranmasına gətirib çıxaracaq.

Görüş gələcək elmi əməkdaşlıq ətrafında müzakirələrlə davam edib.

Ural Federal Universitetinin əməkdaşları ADU-da

Ural Federal Universitetinin əməkdaşları ADU-nun qonağı olublar.

Qonaqları Azərbaycan Dillər Universitetində görməkdən məmnunluğunu bildiren akademik Kamal Abdulla bildirib ki, ADU ilə Ural Federal Universiteti arasında sıx elmi əməkdaşlıq davam edir, müəllim və tələbələrin yeni elmi təcrübələrlə tanışlığı müsbət nəticələr verir.

ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən rektor bildirib ki, ADU-da iyirmi beşdən çox xarici dilin tədrisi aparılır. Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində yerli və xarici mütəxəssislərin təcrübələrindən istifadə olunur.



Ural Federal Universitetinin əməkdaşları - Yuliya Vladimirovna, Anna Aleksandrovna, Rüstəm Müslümov, Yevgeniya Sergeyevna səmimi qarşılamağa görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdilər. Qeyd olunub ki, universitetlər arasında elmi

əməkdaşlığın perspektivləri artan dinamika ilə diqqəti cəlb edir. Bu həm müəllimlərin, həm də tələbələrin yeni elmi bilik və bacarıqlara yiyələnməsi üçün əlverişli imkanlar açır.

Görüşdə gələcək elmi tərəfdaşlıq məsələləri müzakirə edilib.

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru ADU-da



Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylanla görüşüb.

Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildiren rektor ADU-nun beynəlxalq əlaqələri haqqında məlumat ve-

rib, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışdı. Qeyd olunub ki, eyni zamanda müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Qırğızıstan-Türkiyə Manas Universiteti ilə müxtəlif istiqamətdə əməkdaşlıq qurmaqda maraqlı olduğunu bildiren akademik Kamal Ab-

dulla qarşılıqlı elmi əməkdaşlığın hər iki universitet üçün faydalı perspektivlərinə toxunub. Qeyd olunub ki, ADU QS 2023 sahələr üzrə dünya universitetlərinin reytingində "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub.

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Azərbaycan Dillər Universitetində qonaq olmaqdan məmnunluğunu bildirib. Rəhbərlik etdiyi universitet haqqında məlumat verən rektor birgə elmi tədqiqatların - konfrans və simpoziumların təşkili, elmi jurnalların çapı və birgə tədqiqatı məsələlərinin müzakirəsini yüksək dəyərləndirib.

Görüş gələcək elmi əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələrlə davam edib.

Serbiya Milli Assambleyasının sədri ADU-da

Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycan Dillər Universitetinin qonağı olub.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Serbiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Bu əlaqələr özünü siyasi, iqtisadi, mədəni və elm sahələrində göstərməkdədir:

“Bizim üçün böyük şərəfdir ki, Serbiya kimi dost ölkənin Parlament rəhbərliyini universitetimizdə qəbul edirik. Siz Serbiyadan bizə gələn ikinci yüksək dərəcəli rəhbərsiniz. Vaxtilə bizim uni-



versitetimizdə Serbiyanın Prezidenti cənab Aleksandar Vuçič də qonaq olub. Onun iştirakı ilə universitetimizdə Serb dili və mədəniyyəti mərkəzinin açılış mərasimi keçirilib. Eyni zamanda, Prezident Vuçičin dəvəti ilə biz Belqrad Dövlət Universitetin-

də qonaq olduq və orada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılış mərasimində iştirak etdik. Həmin mərkəz bu gün də fəaliyyət göstərir, buna görə də cənab Prezident Vuçič və sizə öz təşəkkürümüzü bildiririk. Cənab səfirə də öz təşəkkürü-

müzü bildiririk ki, həmin mərkəzin fəaliyyəti ilə yaxın-dan maraqlanıq.

Biz əlimizdən gələni etməyə hazırıq ki, liderlərimizin siyasi, mədəni münasibətləri, xalqlarımız, dövlətlərimiz arasında olan bu münasibət daha da inkişaf etsin”.

Səmimi qarşılannmaya, qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildiren qonaq xoş təəssüratlarını bölüşüb. Bildirilib ki, görülən işlər olduqca təqdirəlayiqdir:

“Bir ölkənin gələcəyini müəyyən edən gənclərlə işləmək, onları formalaşdırmaq çox məsuliyyətli və şərəfli işdir. Bu sahədə sizin gördüyünüz işlər xüsusi qiymətə və hörmətə layiqdir. İki ölkə arasında olan münasibətlərin in-

kişafında hər iki ölkə rəhbərliyinin xüsusi əməyi və töhfəsi vardır. ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzi də bizim üçün çox əlamətdar və mühüm dəyərə malikdir. İnanıram ki, bu mərkəzlərin fəaliyyəti ölkələrimiz arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına təkən verəcək”.

Görüşdə gələcək elmi-mədəni əlaqələrin yeni istiqamətləri, müəllim-tələbə mübadiləsinin imkanları müzakirə olunub.

Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç ADU-nun Serb dili və mədəniyyəti mərkəzində olub, tələbələrle görüşüb, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Rusiyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub



Rusiya Federasiyasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Dillər Universitetinin qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Səfirə yeni işində uğurlar arzulayan rektor qarşılıqlı əlaqələrin yüksək etimad və inam üzərində qurulduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir:

“Bu gün əlaqələrimizin yüksələn xətlə inkişafı özünü bir sıra sahələrdə göstərməkdədir. Bu sahələrdən biri də elm və mədəniyyətdir. Biz bu sahədə olan əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlıyıq. Qarşılıqlı mədəniyyət və elm mərkəzlərinin fəaliyyət göstərməsi yeni elmi və mədəni əlaqələrin qurulması baxımından olduqca önəmlidir.

Belə əlaqələr sırasında bu yaxınlarda ADU ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında keçirilən əməkdaşlıq görüşlərini qeyd etmək olar. İnanırıq ki, bu kimi elmi görüşlər həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı olacaq”.

Səmimi qarşılannmaya görə minnətdarlığımı bildiren səfir elmi və mədəni əlaqələrin perspektivləri, yeni imkanları haqqında danışdı. Qeyd olunub ki, qarşılıqlı şəkildə mədəni mərkəzlərin fəaliyyəti müsbət haldır. Dillərin öyrənilməsi və istifadə imkanlarını müzakirə edən qonaq Azərbaycan dilinin əhəmiyyətindən danışdı.

Bildirilib ki, Azərbaycan və rus dillərinin qarşılıqlı şəkildə öyrənilməsi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm önəm kəsb edir. Görüşdə hər iki dilin - həm Azərbaycan, həm də rus dilinin öyrənilməsi və tədqiqi yönündə dərslərin hazırlanması, mütəxəssislər tərəfindən dərslərin keçirilməsi, həmçinin Rusiyada fəaliyyət göstərən universitetlərlə ADU arasında elmi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.

Universitet kollektivi adından səfirə xatirə hədiyyəsi təqdim olunub, qonaq ADU-nun Rusiyaşünaslıq Mərkəzi və Heydər Əliyev Lektoriyası ilə tanış olub.

Yunanistan Respublikasının fəvqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias Azərbaycan Dillər Universitetinin qonağı olub.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu bildirib, Azərbaycan və Yunanistan arasında iqtisadi, siyasi, mədəni və elmi əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, ADU-da bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bu layihələr müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyətə malikdir. ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verən rektor diplomati universitetin “Səfir klubu”nda tələbələrle görüşə dəvət edib.

Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının öneminə danışan rektor bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Mən inanıram ki, həqiqətpərəst, dünya tarixinin, xalqların bir-birinə münasibətinin tarixini çox gözəl bilən yunanıstanlı dostlarımız Azərbaycanı dəs-

Yunanistanın Azərbaycandakı səfiri ADU-da



təkləyirlər və onun siyasətinə haqq qazandırırırlar”.

Xoş sözlərə görə minnətdarlığını bildiren səfir Azərbaycan və Yunanistan arasında olan dostluq və tərəfdaşlıq münasibətlərindən danışdı. Qeyd olunub ki, Azərbaycan və Yunanistan arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Enerji sahəsində olan əlaqələrin əhəmiyyətini vurğulayan səfir bu-

nun əlaqələrimizin qurulmasında önəmli mərhələ hesab etdiyini bildirib. Səfir təkcə enerji sahəsində deyil, humanitar və mədəni əlaqələrin qurulmasında da maraqlı olduqlarını söyləyib.

Görüş elmi layihələr və təhsil perspektivləri ətrafında aparılan müzakirələrlə davam edib. Sonra qonaq ADU-nun Yunan araşdırma və mədəniyyət mərkəzi ilə tanış olub.

Braziliya səfiri ilə görüş



Braziliya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Montenegro Lopes da Kruz Azərbaycan Dillər Universitetinin “Səfir saati” layihəsinin qonağı olub.

Universitetin rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd olunub ki, ADU tələbələrini portuqal

dilinə böyük maraq göstərir və müəllimlər tələbələrə portuqal dilinin sirlərini dərinləndirər. Portuqal dilinin öyrənilməsi Braziliya mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir:

“Biz çox istərdik ki, Braziliyada da Azərbaycan mədəniyyəti, dili təbliğ olunsun. Bunun üçün bizim əlaqə qurduğumuz universitetdə Azərbaycan dili

ilə bağlı təbliğat işlərinin görülməsi vacib məsələlərdən biridir. Qarşılıqlı müəllim-tələbə mübadiləsi bizə yeni elmi imkanların əldə olunması üçün əlverişli şərait yaradacaq. İnanıram ki, bu istiqamətdə uğurlu nəticələri əldə edə biləcəyik”.


Səmimi qarşılannmaya görə təşəkkürünü bildiren səfir ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışdı. Bu təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirən diplomat “Səfir saati” layihəsində tələbələrle görüşdən xoş təəssüratla ayrıldığını bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu inkişaf özünü elmi, mədəni sahələrdə də göstərir.

Görüşdə gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın perspektivləri müzakirə olunub.

1993-2003-cü illərdə ingilisdilli mətbuatda Azərbaycan obrazı necə yaradıldı?

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və universitet əməkdaşlarının zəhməti nəticəsində hazırlanaraq çap edilmişdir. Təcrübəli və uzaqgörən dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə respublikada həyata keçirilən siyasət və onun nəticələri həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuş, obyektiv və subyektiv mövqedən qiymətləndirilmiş və müxtəlif ölkələrin mətbuatında işıq üzünə görünən yüzlərlə analitik yazının mövzusu və məzmununu təşkil etmişdir. Oxucuların istifadəsinə verilən kitab həmin yazıların bir hissəsi, ingilisdilli mətbuatda yer alan məqalələr əsasında tərtib edilmişdir.

Xarici müəlliflərin Azərbaycan haqqında yazdıqları məqalələrlə tanış olmaqla, 1993-2003-cü illərdə respublikada hansı məsələlərin daha çox aktualıq kəsb etdiyini və beynəlxalq aləmdə maraq doğurduğunu müəyyənləşdirmək mümkündür. Buna əsas-



lanaraq, nəsrə daxil edilən məqalələri üç qrupa bölmək olar: birinci qrup - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi, ikinci qrup - əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası, üçüncü qrup - Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatı, tarixi və mədəniyyəti ilə bağlı yazıları əhatə edir.

Ümummilli lider Heydər Əliyevin prezidentlik illəri də daxil olmaqla, müstəqillik illərində Azərbaycanın xarici siyasətinin əsas prioriteti, dünyadakı havadarlarının siyasi, iqtisadi və hərbi yardımlarından istifadə edən Ermənistanın işğalçılıq siyasəti nəticəsində respublikanın pozulmuş ərazi bütövlüyü və suve-

renliyinin bərpa edilməsi olmuşdur. Erməni separatizmi və ona qarşı mübarizə həm də tərəflər arasında informasiya müharibəsinin tərkib hissəsidir. Qeyd olunan məsələ müxtəlif ölkələrin ingilisdilli mətbuatında da işıqlandırılmışdır. Xarici müəlliflərin əksəriyyəti balanslı mövqe tutmağa çalışaraq, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamışdılar. Məqalə müəllifləri arasında, peşəkarlıq nümayiş etdirərək, prosesləri obyektiv işıqlandıranlarla yanaşı, qərəzli mövqe tutan, hadisələri təhrif edərək, Azərbaycana qarşı şər-böhtan yağdıran, Ermənistanın işğalçı simasını pərdələməyə çalışaraq, hərbi əməliyyatların azərbaycanlılarla Qarabağ erməniləri arasında getdiyini “sübut” edənlər də vardır.

Azərbaycanın zəngin neft-qaz ehtiyatları və onların işlənməsinə dünyanın iri neft şirkətlərinin cəlb edilməsi də xarici mətbuatın diqqət mərkəzində saxladığı məsələlərdəndir. Azərbaycanın xarici neft şirkətləri ilə apardığı danışıqlar, “Əsrin müqaviləsi” və digər neft müqavilələrinin imzalanması və ixrac marşrutlarının seçilməsi ətrafında cərəyan edən proseslər kitabda yer alan müvafiq məqalələrdə geniş şərh olunmuşdur.

Kitabla tanış olan oxucu Heydər Əliyevin ABŞ və Rusiyaya səfərləri və bu zaman əldə etdiyi müsbət nəticələr, xarici ölkələrdən Azərbaycana gələn yüksək vəzifəli şəxslərlə görüşləri barədə də maraqlı məlumatlar əldə etmək imkanı qazanacaqdır.

1993-2003-cü illərdə xarici ölkələrin kütləvi-informasiya vasitələrində, o cümlədən ingilisdilli mətbuatda Azərbaycan haqqında olan və kitabda xronoloji ardıcılıqla yerləşdirilən materiallarla tanışlıq zamanı oxucu qeyd olunan illərdə respublikaya münasibətdə müsbət tendensiyanın tədricən artmasının şahidi olur.

Bu, bir tərəfdən, Azərbaycanın beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində fəaliyyət göstərməsini, qlobal və regional səviyyədə sülhün və sabitliyin təmin olunmasında aktiv iştirak etməsini, xarici aləmlə münasibətlərində ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verməsini, multikultural cəmiyyətin inkişafı üçün hərtərəfli şərait yaratmasını göstərirdi. Digər tərəfdən isə, bu, respublikaya qarşı ədalətsiz informasiya müharibəsi aparan qüvvələrə qarşı mübarizədə Azərbaycanın konkret fakt və arqumentlərə əsaslanan mövqe ortaya

qoymasının, ölkəmizin nüfuzuna ziyan vurmağa çalışan dairələrə münasibətdə uğurlu hücum diplomatiyası həyata keçirməsinin nəticəsi idi.

Kitabda yer alan məqalələr respublikanın xaricdən necə göründüyünü müəyyənləşdirmək baxımından da əhəmiyyətli yətlidir. Xarici müəlliflərin Azərbaycanla bağlı müxtəlif hadisə və proseslərə yanaşması və onların apardığı qiymətləndirmələr respublikanın informasiya siyasətinin təkmilləşdirilməsi və həyata keçirilməsi zamanı nəzərə alınmalıdır. Bundan başqa, haqqında bəhs edilən məqalələrdən müvafiq mövzular üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı ilkin mənbə kimi də istifadə etmək olar.

Ümumilikdə, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Dillər Universitetində görülən işlərdən biridir və ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malikdir.

Aqil ŞAHMURADOV,
Regionsünaslıq
kafedrasının dosenti

Suğra ƏLƏKBƏRLİ,
“Azərbaycanşünaslıq” Elmi
Mərkəzinin elmi işçisi

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının Mətbuat Şurasında müzakirəsi

Azərbaycan Mətbuat Şurasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbir iştirakçılarını salamlayıb, təqdim olunan kitabın əhəmiyyətindən danışdı.

Qeyd olunub ki, məqalələr toplusu olan yeni nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Dövrün tələbinə uyğun olaraq məqalələr, əsasən, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın



“Qeydlər” bölməsində şərh-lər verilib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirdi ki, layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. Layihənin icraçı-kordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüs-

təmov və Mərkəzin elmi işçisi Suğra Ələkbərlidir.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov nəşrin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmayıb. Eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmaya çalışan bəzi müəlliflərin yol

verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırma- lar üzə çıxarılıb və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərh-lər verilib.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov ümummilli li-

der Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların məzmununun müsbətə doğru necə dəyişdiyindən danışdı.

Layihənin icraçı-kordinatoru, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov tədbirin təşkilatçılığına yaradılan şəraitə görə təşəkkürünü bildirdi.

ADU-nun “Virtual jurnalistika kafedrası”nın müdiri Nərgiz Qurbanlı tələbələrin kitaba olan marağından danışdı. Qeyd olunub ki, kitab gənc tədqiqatçılar, jurnalistika ixtisası üzrə oxuyan tələbələr üçün əvəzolunmaz nəşrdir.

Sonra “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırılı, Əməkdar jurnalist Tofiq Abbasov, ADU-nun “Azərbaycan obrazı” Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent Aqil Şahmuradov, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Aynurə Hüseynova kitabla bağlı fikirlərini bölüşüblər.

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız

Azərbaycan Dillər Universitetinin yaranmasının 75, müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlamasının 50 ili tamam olur.

Təmali 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun nəzdindəki Xarici dillər fakültəsində qoyulan bu təhsil ocağı Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarı və Respublika Maarif nazirinin "Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutunun açılması haqqında" 1948-ci il 28 iyun tarixli əmri əsasında 1948-ci ilin sentyabr ayından müstəqil institut kimi fəaliyyətə başladı.

İkinci Dünya müharibəsi bitəndən sonra ölkədə həyatın normal axara düşməsi ilə ingilis, alman, fransız dillərinin öyrənilməsinin aktuallığını nəzərə alaraq bu təhsil müəssisəsində eyniadlı fakültələr yaradıldı. Sonradan 1959-cu ildə Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu birləşdirilərək onların bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.

Maarifə, elmə, təhsilə xüsusi qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərliyə gələndən sonra onun təşəbbüsü ilə 1972-1973-cü tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (APXDİ) yenidən müstəqil institut kimi fəaliyyətə başladı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun təsir dairəsinin genişlənməsinə yeni imkanlar yarandı. Xarici ölkələrlə birbaşa, ikitərəfli əlaqələrin qurulmasına görə ölkəmizdə xarici dil mütəxəssislərinə olan ehtiyacı qarşılamaq üçün Azərbaycan Dövlət Dillər İnstitutunun bazasının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 2000-ci il 13 iyun tarixində ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycan Dövlət Dillər İnstitutuna "Universitet" statusu veril-



di. Bundan sonra yeni həyata qədəm qoyan universitetin maddi-texniki bazası daha da genişləndirildi, yeni fakültələr, kafedralar, ixtisaslar, laboratoriyalar və elmi mərkəzlər yaradıldı.

Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ADU-ya böyük qayğı və diqqətlə yanaşırlar. 2005-ci ildə Azərbaycan Prezidentinin göstərişi ilə Bakının Təbriz küçəsində beşmərtəbəli yeni tədris binası tikilib istifadəyə verilib. Bu illər ərzində əməkdaşların sosial rifahı yaxşılaşdırılıb, ADU-nun məzun və əməkdaşlarına etimad göstərilərək onlar dövlətin mühüm vəzifələrinə irəli çəkilirlər.

Özünün birinci tədris ilində 360 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan Dillər Universitetində bu gün 7000-dən artıq tələbə (bakalavr pilləsində 34, magistr pilləsində isə 22 ixtisas üzrə) təhsil alır. Yarandıca cəmi 3 elmlər namizədi olan bu ali məktəbdə indi 2 akademik, 35 elmlər doktoru, professor, 6 elmlər doktoru, dosent, 3 fəlsəfə doktoru, professor, 128 fəlsəfə doktoru, dosent, 84 fəlsəfə doktoru, baş müəllim, 20 fəlsəfə doktoru, müəllim çalışır. Üç fakültə, 9 kafedra ilə işə başlayan institutda hazırda 5 fakültə, 8 şöbə, 30 kafedra, 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin bəzisi dillərini təmsil etdikləri ölkələrin universitetlərində Azərbay-

can dilini təbliğ edir və analogi olaraq o universitetlərdə Azərbaycan dili mərkəzlərinin açılması istiqamətində real iş aparılır. Bu gün universitetimizin köməyi ilə Çində, Rusiyada, Pakistanda, Serbiyada, Rumuniyada Azərbaycan multikulturalizmi, dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Xorvatiya, Macarıstan, Litva universitetləri ilə bu istiqamətdə danışıqlar aparılır. Bu danışıqların nəticəsidir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən ELTE universitetində və Litvanın Vilnüs Universitetində artıq Azərbaycan dilinin tədrisinə başlanmışdır.

Universitetimiz 75 il ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dillərinin, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olan görkəmli alimlər, ölkənin inkişafı üçün böyük əmək sərf etmiş ziyalılar, ictimai-siyasi xadimlər, diplomatlar yetişdirmişdir. Hazırda onun məzunları Vətənimizin bütün regionlarında və onun hüdudlarından kənar da fəaliyyət göstərməklə yanaşı, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsi, dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artması, Ölkə Prezidentinin daxili və xarici siyasətinin yüksək səviyyədə icra edilməsi sahəsində real işlər həyata keçirirlər.

ADU-da Avropa, Amerika ölkələrinin dilləri ilə yanaşı, Çin, yapon, hind, İn-

doneziya, ərəb dilləri də öyrənilir. Ölkəmizin Boloniya prosesinə qoşulmasından sonra universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələri daha da genişlənməmişdir və o, müxtəlif proqram və layihələrdə uğurla təmsil olunmaqdadır. Burada 2010-cu ildən başlayaraq TEMPUS, ERASMUS Mundus, ERASMUS+, Mövlana proqramları üzrə Avropa universitetləri ilə əməkdaşlıq və tələbə mübadiləsi aparılmış, dünyanın aparıcı dövlətlərinin universitetlərinə mobillik proqramları üzrə 500-dən çox tələbə göndərilmişdir.

Azərbaycan Dillər Universiteti son 5 ildə yeni uğurları ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin 16 iyun 2017-ci ilin iyun tarixli Sərəncamı ilə "publik hüquqi şəxs" statusu alan universitet öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. 2017-ci ildən bəri yeni mərkəzlərin, elmi-tədqiqat laboratoriyalarının (bu gün onlar "mərkəz" adlanır) açılması istiqamətində önəmli addımlar atılmışdır. Fəaliyyət göstərən bütün mərkəz və elmi-tədqiqat qurumlarında tədrisin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində görülən işlərlə bərabər, dövlət ideologiyası olan azərbaycançılığın, multikulturalizmin və dövlət siyasətinin təbliği önəmli yer tutur. Universitetdə olan Amerika, İsrail, Norveç, İndoneziya, Almaniya, Yaponiya, Çin, Koreya, Hindistan, Avstriya, İspaniya, Fransa, İtaliya kimi dil və mədəniyyət mərkəzlərinin sırasına yeniləri əlavə edilib. Son 5 ildə Türkiyə Araşdırmaları Mərkəzi, Serb dili və Mədəniyyəti Mərkəzi, Pakistan (urdu) dili mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Qədim Dillər Mərkəzi, ayrı-ayrılıqda Azərbaycanşünaslıq, Multikulturalizm və Rusiyaşünaslıq elmi-tədqiqat mərkəzləri açılıb. 2022-ci ilin oktyabr ayında universitetimizdə Yunan

Araşdırma və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb, AYÖS və OEAD (Alman dili) kimi dil testlərini həyata keçirən kabinetlər təşkil edilib. Erməni dilinin öyrənilməsinə start verilib.

Azərbaycan Dillər Universitetində 2017-2023-cü illərdə Avropa, Amerika və Asiya, Uzaq Şərq ölkələrinin təhsil müəssisələri ilə yanaşı, qonşu ölkələr olan Türkiyə, Gürcüstan, Rusiyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də səmərəli işlər görülmüşdür. ADU əvvəllər Türkiyə universitetləri ilə yalnız "Mövlana mübadilə proqramı" çərçivəsində əməkdaşlıq edirdi. 2018-ci ildən başlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv olandan sonra universitetimizlə türk dövlətlərinin universitetləri arasında əlaqələr genişləndi. Bundan əlavə, ADU ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Ukraynanın Kiyev Milli Linqvistik Universiteti və Belarusiyanın Minsk Dövlət Linqvistik Universiteti arasında təhsil və elm sahələrində əməkdaşlıq müqavilələri imzalandı. Universitetimiz Moskva Dövlət Universitetinin xüsusi dəvəti ilə Avrasiya universitetlər birliyinin üzvlüyünə də daxil olub.

Bütün bunlarla yanaşı, respublika daxilində olan ali təhsil ocaqları ilə də işgüzar əlaqələr yaradılıb - Bakı Mühəndislik Universiteti, Azərbaycan İlahiyat Universiteti, Polis Akademiyası, həmçinin Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış protokollar buna misal ola bilər.

Bu gün universitetimizin tələbə həyatı öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif gənclər təşkilatları ilə bərabər, "Kitab Klubu", "Gənc Diplomatlar Klubu", "Səfir Saati klubu",

“Yeni klub” kimi maarifləndirici klublar fəaliyyət göstərir. Tələbələrə idarəetmə qabiliyyətinin, seçki mədəniyyətinin formalaşdırılması məqsədi ilə 2017-ci ildən “Bir günlük xəlifə” adlı xüsusi proyekt həyata keçirilir. Bu proyektə əsasən universitetdəki rəhbər vəzifələrə tələbələr tərəfindən həyata keçirilən səsvermə yolu ilə bir günlük “xəlifə” (rəhbər) seçilən tələbələr təyin olunan gün vəzifələrini rektor kimi, prorektor kimi, dekan kimi, qurum rəhbəri kimi icra edir və həmin vəzifələrin bir günlük maaşını alırlar. Təcrübə göstərir ki, bu proyekt universitetin bütövlükdə ab-havasını dəyişən bir tədbir kimi son dərəcə vacib və faydalıdır.

Daha bir diqqətəlayiq hadisə odur ki, 2017-2018-ci tədris ilində universitet Elmi Şurasının qərarı ilə tələbələr ilk dəfə olaraq pedaqoji təcrübələrini Bakıdakı məcburi köçkün məktəbləri ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Bərdə, Gəncə, Sabirabad, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün məktəblərində keçməyə başladılar.

2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərf-lərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Tariximizə Vətən müharibəsi kimi daxil olan bu döyüşdə Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək əsarət altında olan torpaqlarımızı azad etdi. Bu müharibədə universitetimizin məzunları da iştirak etdilər. Onlardan qəhrəmancasına vuruşaraq şəhid olan Əzim Həsənov, Teymur Osmanlı, Elvin Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif edildi. Bu gün universitetimizdə onların adı əbədləşdirilmiş, oxuduqları fakültələrdə məzun şəhidlərimizin adını daşıyan, onların həyat yolunu əks etdirən şəkillər və şəxsi əşyalar ilə zənginləşmiş auditoriyalar təmir edilib tələbələrin istifadəsinə verilmişdir.

Vətən müharibəsi zamanı ADU ailəsi Yardım fonduna könüllü ianələr köçürüb, ön cəbhədə vuruşan əsgərlərimizə ərzaq, dər-

man, isti geyimlər göndərib, əsgərlərimizə ruhlandırıcı məktublar yazıb. Qeyd etmək lazımdır ki, ADU ailəsi tək bununla kifayətlənmədi. Vətən müharibəsi başlayanda Rektoryanı Şuranın qərarı ilə universitetdə Ermənistanın işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini dünyadakı yeni ünvanlara çatdırmaq üçün xüsusi “Qərargah” yaradıldı. Bu qərargah vasitəsilə universitetin professor-müəllim heyəti, mərkəz əməkdaşları 20-ə yaxın xarici dildə (ingilis, alman, fransız, ispan, italyan, rus, macar, serb, ivrit, ərəb, yapon, Norveç, İsveç, Danimarka, İndoneziya, urdu, Koreya və s.) dörd mindən çox məktub yazaraq dünyanın müxtəlif dövlətlərinin başçılarına, beynəlxalq təşkilatlara, parlamentlərə, beynəlxalq mərkəzlərinə, elm və mədəniyyət xadimlərinə, media orqanlarına ünvanlandırdı. Alınan cavablar göstərdi ki, universitetimizi tanıyır və onun sözünə hörmətlə yanaşırlar.

Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzu gündən-günə artan xətlə inkişaf edir. Ötən ilin mart ayında QS - 2023 müxtəlif sahələr üzrə dünya universitetlərinin reytingini açıqlamışdır. Reytingdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edirdi. QS reytingi sahələr üzrə dünya universitetlərinin kateqoriyalar üzrə qruplaşdırılmış 54 sahəsini əhatə edir. Reytingin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinginə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu, universitetimizin, bütövlükdə təhsilimizin böyük uğurudur.

İnanırıq ki, universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və kollektiv üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.

Hər zaman fərqlənən təhsil ocağı

Azərbaycan Dillər Universitetinin tələbəsi olmaq hələ orta məktəbdə təhsil aldığı vaxtlardan ən böyük arzularından biri olub. Doğma universitetim haqqında yazıma ilk öncə onun tarixindən başlamaq istəyirəm.

1943-cü ildə Azərbaycan Pedaqoji İnstitutu (API) xarici dillər üzrə ixtisaslı mütəxəssislər hazırlamağa başladı və fəaliyyət göstərdiyi qısa müddət ərzində 271 nəfər xarici dil mütəxəssisi hazırladı. Həmin fakültənin bazası əsasında 1948-ci ildə müstəqil xarici dillər institutu yaradıldı. İnstitut qısa müddət ərzində zəngin inkişaf yolu keçərək respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildi. Burada ingilis, alman, fransız dilləri fakültələri, axşam təhsili fakültəsi, hazırlıq şöbəsi və müxtəlif kurslar fəaliyyət göstərirdi. İnstitutda təhsilin bütün növləri üzrə 4000 nəfər təhsil alırdı.

Bax, beləcə yarandı doğma universitetim. Yarandığı ilk dövrdən müxtəlif dillər üzrə hər il orta hesabla 650-700 mütəxəssis hazırlanırdı. Onların əksəriyyəti uzaq kənd rayonlarına təyinatla göndərilirdi. Daima öz tələbələri ilə fəxr edən institut məzunlarının sırasında dəyərli dövlət adamları, diplomatlar, görkəmli tərcüməçilər və əməkdar müəllimlər var.

13 İyun 2000-ci il tarixində ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, bu ali təhsil ocağına universitet statusu verilib. O zamandan universitetimiz çox böyük uğurlar əldə edərək savadlı tələbələri, təcrübəli və dünyagörüşlü müəllimləri ilə ölkədə öz yerini tutan təhsil ocağıdır. Bu gün universitetdə 22 xarici dil tədris olunur. Burada fakültələr, kafedralar, şöbələr, ixtisaslar, laboratoriyalarla yanaşı, tədris olunan dillərə məxsus mərkəzlər də fəaliyyət göstərir. Son illər rektor, akademik Kamal Abdullanın rəhbərliyi dövründə ADU inkişaf edərək nailiyyətləri ilə daha çox uğura imza atıb. 2018-ci ildə Türkiyə Universitetlər Birliyinə üzv olub. Bununla da ADU ilə türkdilli dövlətlərin universitetləri arasında mövcud əlaqələr daha da genişləndi.

2023-cü ildə isə ADU-nun qazandığı böyük nailiyyəti ölkə gündəmində ən aktual xəbər oldu. Belə ki, Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Reytingdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytingi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir.

Azərbaycanda ilk dəfə olaraq QS sahələr üzrə dünya universitetlərinin reytinginə daxil olan iki universitetdən bir oldu



ADU. Bu uğurların əldə edilməsində rektorumuz, akademik Kamal Abdullanın böyük rolu var. Həmçinin də, qazanılan nailiyyətlər müəllim-tələbə kollektivinin birgə əməyinin nəticəsidir.

Hətta rektorumuz Kamal Abdulla bu yubileyə, hətta əldə edilən bu böyük uğurla bağlı səmimi və xoş fikirlərini öz məqaləsində də qeyd etmişdi. Həmin məqalədən bir neçə cümləni də bura əlavə etmək istəyirəm:

“Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinginə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu, universitetimizin, bütövlükdə təhsilimizin böyük uğurudur.”

Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilən “Heydər Əliyev İli”-nə təsadüf edir. İnanırıq ki, “Heydər Əliyev İli” çərçivəsində Universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və kollektiv üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.”

Bəli, bu gün qərarımda yanılmayıb, ADU-nun tələbəsi olduğum üçün özümə qürur duyuram! Həm də ən məsuliyyətli sahə üzrlə təhsil aldığı üçün qürur duyuram.

Mən Leyla Abbasova Beynəlxalq jurnalistika ixtisasının 3-cü kurs tələbəsiyəm. İxtisasımın tədrisi ingilis dilindədir. Tədrisin xarici dildə olmasının həmçinin çox üstünlükləri var. Düşünürəm ki, bu ixtisas üzrə təhsil almaqla yanaşı, dil biliyinin də inkişaf etdirmək mən və tələbə yoldaşlarım üçün ən böyük fürsətdir.

Axı xarici dil biliyi olan jurnalistlərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırma bilmə kimi imkanları da var. Məhz buna görə də çox xoşbəxtəm ki, belə bir universitetdə təhsil alıram. Biz tələbələrin ən böyük üstünlüyü elə bu hadisələri - Azərbaycan həqiqətlərini, erməni vəhşiliklərini, yalanlarını tarixi əsaslarla

dünya ictimaiyyətinə, xalqlarına çatdırmaqdır. 20 Yanvar hadisəsini, Qarabağ müharibələrini, bunlardan əvvəl elə azərbaycanlıların öz qədim torpağı olan İrəvandan deportasiya olunması, Qubada, Xocalıda törətdikləri soyqırımlar - bu hadisələr heç vaxt unudulmamalıdır. Daim gündəm mövzularından biri olub dünya ictimaiyyətinin diqqətində saxlanmalıdır. Ona görə də bu həqiqətləri tarixi faktlarla, dəqiq və düzgün formada dünyaya çatdırma bilən dil biliyi yüksək, dünyagörüşlü jurnalistlərə hələ də çox ehtiyac var. Təhsil aldığı universitet isə bizə bu şəraiti yaradıb ki, bizim həm dünyagörüşümüz, həm jurnalist kimi bacarığımız, həm də xarici dil biliyimiz olsun. Elə bu baxımdan da bizə bu sahəni tədris edən şöbəmizin müəllimləri sanki xüsusi ilə seçilib. Hər biri peşəkardırlar. Onlar biz tələbələrə nəzəri biliklərimizlə bəhəm, həm də praktiki bacarıqlarımızı inkişaf etdirmək üçün həmişə dəstək olurlar. ADU-da mən və mənəvim kimi bir çox tələbənin tədris müddətində məlumatlandırıcı təlim, seminar və tədbirlərdə iştirak edə bilmək imkanları da var. Özüm də əlimdən gələni qədər təhsilimi hərtərəfli inkişaf etdirmək üçün belə təlimlərə qoşuluram. Ən böyük hədəflərimdən biri də məhz beynəlxalq jurnalist olub, sahəm üzrə yer tutmaq və öz ölkəmi təmsil etməkdir. Bu arzumu əldə etmək üçün atdığım ilk və ən uğurlu addımlardan biri də Azərbaycan Dillər Universitetini seçməyimdir.

Heç vaxt ADU-nu seçdiyimə görə peşman olmamışam. Hər zaman demişəm və deyəcəm: “Yaxşı ki, Azərbaycan Dillər Universitetinin tələbəsiyəm” və buranın tələbələri həmişə, hər yerdə öz bacarıqları və bilikləri ilə seçiliblər. Mən əminəm ki, bundan sonrakı illərdə də belə və bundan da daha yaxşı olacaq. Daha böyük uğurlar əldə etməyin arzusu ilə, uğurların həmişə bol olsun, doğma universitetim!

Leyla ABBASOVA,
Beynəlxalq jurnalistika
ixtisasının 3-cü kurs tələbəsi

ADU-nun unikal layihəsi: “Bir günlük xəlifə”

Əsas Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla tərəfindən qoyulan “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları hüquqi qüvvəyə minir.

...ADU-da “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü'nün növbəti layihəsi dekabrın 25-də baş tutdu. 2023-cü ilin son günlərində həyata keçirilən “Bir günlük xəlifə” layihəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunurdu.

Həmin gün tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra etdilər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin bir günlük maaşını da alır.

Xəlifələr iş başında

...Dekabrın 25-i səhər saatlarında “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başladılar. İlk olaraq xəlifələr ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular. Sonra xəlifə-ректор Nicat Quluzadə müvafiq vəzifələrə xəlifə seçilmiş tələbələrə ümumi iclas keçirdi, qarşıda duran məsələlərlə bağlı müzakirələr aparıldı, müvafiq tapşırıqlar verildi.

Həmin gün bir sıra ölkələrin fəvqəladə və səlahiyyətli səfirləri ADU-nun qonağı oldular. Əvvəlcə xəlifə-ректор Nicat Quluzadə Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazam Ali Sahito ilə görüşdü. Diplommat Azərbaycan Dillər Universitetinin “Bir günlük xəlifə” layihəsini yüksək qiymətləndirdi. ADU-nun Pakistan dil və mədəniyyət mərkəzinin fəaliyyəti müsbət dəyərləndirildi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Həmçinin “Qələbəyə aparan yol” inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Azərbaycan Dillər Universitetinin növbəti qonağı Braziliya Federativ Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz oldu. Beynəlxalq əlaqələr üzrə xəlifə-prorektor Əli Rzayev səfirə “Bir günlük xəlifə” layihəsi haqqında geniş məlumat verdi.



Səmimi qarşılanmaya görə təşəkkürünü bildiren səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətini xüsusi vurğuladı. ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışan diplomat bu təhsil ocağında portuqal dilinin tədris edilməsini yüksək dəyərləndirdi. Qeyd olundu ki, tələbələr portuqal dilinə böyük maraq göstərir və universitetdə yaradılan şərait bu dilin sirlərini dərinləndirməyə yardım edir. Görüşdə, həmçinin, gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın perspektivləri ətrafında müzakirə aparıldı.

Sonra Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüş keçirildi. Görüşdə Ərəb dilinə olan maraqlardan danışıldı, bu dilin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırıldı. Qeyd olundu ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində mühüm addımlar atılır. Mərkəzin açılışından sonra əməkdaşlığın daha da səmərəli olacağını, tələbələr üçün yeni imkanlar yaranacağını diqqətə çatdıran N.Quluzadə maraqlı təklif irəli sürdü: “Cənab səfir, yaxın zamanda açılışı olacaq Ərəb dili və mədəniyyəti mərkəzində sizin şəxsi arxivinizdə olan qiymətli kitabları, mədəniyyət nümunələrini görmək bizim üçün çox xoş olardı...” Gözəl, alıcınab və düşünülmüş təklif idi, cənab səfir də bəyəndi.

Səfir “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatındakı yerini yüksək dəyərləndirdi. Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində həyata keçirilən işlərlə tanış oldu. Qeyd olundu ki, “Bir günlük xəlifə” layihəsinin icrası tələbələr üçün böyük şansıdır. Bu gün idarəetməni gənclər həyata keçirir, onlara yüksək etimad göstərilir, məsul vəzifələr həvalə olunur. Tələbələr üçün çox önəmli

olan bu layihə onların gələcək dinamik və fəal həyatı üçün çox əhəmiyyətli addımdır.

Daha sonra xəlifələr Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşın Bağırov və həmin təhsil müəssisəsinin şagirdləri ilə görüşdülər. Görüşdə təhsil kompleksi və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın yüksələn xətlə inkişafı vurğulandı. ADU ilə

haqqında geniş məlumat verildi, hər iki təhsil ocağının tədris və elm sahəsində böyük uğurlara imza atdığı diqqətə çatdırıldı. Bildirildi ki, Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan mədəniyyət mərkəzinin təntənəli açılış mərasimi keçirilib, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Açıq Təhsil Mərkəzi”nin açılışı olub.



Biləsuvar Təhsil Kompleksi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində bir sıra vacib addımların atıldığı qeyd olundu. Aqşın Bağırov akademik Kamal Abdullanın ideya müəllifi olduğu “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcəyini, onların idarəçilik bacarıqlarını formalaşdıracağını bildirdi.

Saat 15.30 radələrində xəlifə rektor və prorektorlar Çeçenistan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi ilə onlayn konfrans təşkil etdi. Konfransda layihə

Bir günün xəlifəliyi də bəylikdi!

...Beləliklə, dekabrın 25-də tələbələr illər sonrakı arzularını bir günlük də olsa gerçəkləşdirmək şansı qazandılar. Bu maraqlı layihə dövrü mətbuatda da geniş işıqlandırıldı. Xəlifə-ректор Nicat Quluzadə mətbuat nümayəndələrinə verdiyi müsahibəsində bildirdi ki, bu il tələbələr arasında xəlifə-ректор olmaq üçün 17 nəfər rəqabət aparıldı: “Hər il olduğu kimi, budəfəki seçkilər də şəffaf keçirildi. Universitet həyatında daha çox fəallığım məni rəqiblərimdən fərqləndirdi. ADU-da “Gənc diplomatlar” adlı siyasi qurum var. Bu qurum xarici qonaqları universitetə dəvət edir, tələbələrlə tanış edərək fikir mübadiləsi aparmaq üçün şərait yaradır. Mən həmin qurumun sədr müaviniyəm. Seçilməyimin əsas səbəbi də məhz aktiv fəaliyyətimdir.”

Həmin gün rektorun sürücüsü də Nicat Quluzadənin səlahiyyətli dairəsində oldu. O, rektorun xidməti məşinının bir tələbəni yaşadığı evdən universitetə gətirməsinin möhtəşəm hiss olduğunu dilə gətirdi: “Hazırda özümü Kamal müəllimin yerində görmürəm, am-

ma bu hissi yaşayıram: görəsən, bir gün belə bir şey ola bilməmi?..”

...Beləliklə, ADU-da mütərəqqi ənənəyə çevrilən “Bir günlük xəlifə” layihəsinin növbəti mərhələsi belə coşqu və nikbin notlarla yekunlaşdı. Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi bundan sonrakı illərdə də həyata keçiriləcək və həmişə belə təntənə, xoş duyğularla yaddaşlarda qalacaq, tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcək...

Akademik Kamal Abdullanın yeni kitabı nəşr olunub


Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və multikultural təhlükəsizlik" adlı kitabı işıq üzü görüb.

Kitabın annotasiyasında qeyd olunur ki, dövlətin milli təhlükəsizlik sistemində daxil olan iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. komponentlərin hər biri dövlətin yaşaması üçün vacib şərtlərdir. Həmin siyasətin tərkib hissələrindən biri kimi mənəvi, ideoloji işin aparıcı amillərindən hesab edilən multikultural dəyərlərin qorunmasını və bunun əsasında formalaşan multikultural təhlükəsizlik sistemini də bu konsepsiyaya bir komponent kimi əlavə etmək olar. Ölkə başqa sahələrdə öz milli təhlükəsizliyini təmin etdiyi kimi, multikultural təhlükəsizliyini də yaratmalıdır.

Azərbaycanda dövlət siyasətinin bu əhəmiyyətli, vacib sahəsinin formalaşdırılması ulu öndər Heydər Əliyevin siyasi tövsiyəsi-halına daxildir.

On bir fəsilədən ibarət olan kitabın "Multikultural təhlükəsizlik konsepsiyası Azərbaycanın dövlət siyasətidir" adlı I fəsilində akademik Kamal Abdulla yazır:

"Müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində



yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mə-

dəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin global miqyasda təqdimində Prezident İlham Əliyevin cəhanşümlü fəaliyyəti göz önündədir.

"Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" kitabının imza günü



"Libraff" kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq adlı kitabının imza günü keçirilib. Tədbirdə tanınmış yazıçılar, ictimai xadimlər, oxucular iştirak ediblər.

Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan kitabın müəllifləri - akademik Kamal Abdulla və professor Rafiq Əliyev yeni nəşrin yazılma səbəblərindən, "Kitabi-Dədə Qorqud" boylarında əcdadlarımızın təfəkküründə gizlənmiş dərin qatlardan, mistika, sehr, fəlsəfi düşüncənin zənginliyindən danışdı.

Qeyd olunub ki, qeyri-səlis düşüncə tərzini qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşib və ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşı kimi yaranıb. Bu məntiq kateqoriyalıqdan uzaq, insanın dünyanı dərk etmə prinsiplərinə yaxın düşüncə tərzidir.

Lütfi Zadənin nəzəriyyəsinə də bəhrələnmək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun - ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik sütun və münasibətlər sütunu haqqında yazılıb. "Kitabi-Dədə

Qorqud" dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkənində geniş yer verir. Dastanın dərin qatlarında gizlənən düşüncə tərzini qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirib çıxarıb. Beləliklə, "Kitabi-Dədə Qorqud" boylarında qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialının olduğu məlum olur. Bütün bunlar isə qədim əcdadımızın dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutmasından xəbər verir.

Tədbirdə çıxış edənlər bildirdilər ki, bu kitab həm qorqudsünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı mənbədir. Burada qeyri-səlis məntiq prinsipləri ilk dəfə olaraq xalq yaradıcılığına, dastana tətbiq edilir. "Kitabi-Dədə Qorqud" dastanının mətni təsdiq edir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzini, tolerantlıq xalqımızda qədim zamanlardan bəri xas olan əbədi dəyərlərdir. Qədim əcdadlarımız demokratik tərzdə düşünməyi qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrəniblər. Onların bu prinsiplərdən bəhrələnmələri, dünyagörüşlərindəki genişlik məsələnin dərinliklərini öyrənmək marağından qaynaqlanıb.

Tədbirin sonunda müəlliflər kitabı oxucular üçün imzalayıblar.


Azərbaycan Dillər Universitetinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə universitetdə "Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri" kitabının müzakirəsi keçirilib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbiri giriş sözü ilə açaraq, yeni nəşrin əhəmiyyətindən danışdı. Qeyd olunub ki, Eldar Əzizovun bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" Partiyasının fəaliyyətinin tarixi tədqiq edilir. Müxtəlif mənbələrdən toplanmış zəngin faktiki materialların təhlili mövzunu ideoloji ehkamlardan, milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa imkan verir.

ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan tarixində özünəməxsus rolunu daşıyan "Difai" təşkilatı ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, əsərdə "Difai"-nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoyub.

"Bu kitab kafedralarda, dekanlıqlarda, auditoriyalarda tələbələrimizə təqdim

ADU-da kitab müzakirəsi



olunmalı, onların tariximizlə, müstəqillik mübarizə-mizlə bağlı fikirlərinə yeni baxış, işıq saçmalıdır.

Bu gün Azərbaycan xalqı qalib xalq kimi uzun illərin mübarizəsinin məntiqi yekunu kimi azad və xoşbəxt yaşayır. Bu yolda canlarını Vətən uğrunda qurban verən igid qəhrəmanlarımızı heç vaxt unutmamalı, onların fəaliyyətini daim qeyd etməli və xatirələrini əziz tutmalıyıq".

Sonra "Azərbaycanşünaslıq" EM-nin baş elmi işçisi, professor Solmaz Rüstəmovə-Tohidi, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdiri Elmin İmanov, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri İradə Bağirova, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Muxtar Mustafayev, Azərbaycan Dövlət İqtisad Universiteti-

Ulu Öndərin fasiləsiz titanic fəaliyyəti gətdikcə daha çox bəhrə verir, Azərbaycanın inkişaf və tərəqqisinə əvəzsiz xidmətlərini göstərir. Onun ideya və fikirləri bu gün də yolgöstərəndir, respublikanın yüksəliş və inkişafı yolunda sönməz bir mayakdır".

Qeyd edək ki, "Sim-sim" nəşriyyatı tərəfindən işıq üzü görən yeni nəşrin elmi redaktorları ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanıdır. Kitabda həmçinin Rəcəb Tayyib Ərdöğən, Vladimir Putin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin ulu öndər Heydər Əliyevlə bağlı fikirləri öz əksini tapıb.

nin baş müəllimi Anar Eyubov, Milli Tarix Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov, doktorantlar Rəfi Qurbanov və Ayyət Abdullayev məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, "Difai" yaxşı təşkilatlanmış və silahlanmış "Daşnaksutyun"-un müqabilində müdafiə təşkilatı kimi yaradılmışdı. Bu təşkilatın yaradılmasına sövq edən amil də bundan ibarət idi. Lakin partiya tək-cə hərbi məqsədlər güdmürdü. Bu, partiyanın proqramından da görünürdü. Həmin proqramın layihəsi 1906-cı ildə Ə. Ağayev tərəfindən dərc edilən "İrşad" qəzetində dərc edilmiş, həmçinin jandarm məlumatlarında qalmışdır.

Partiya öz millətini erməni-müsəlman münaqişələrindən xilas etməyi və xalqı maarifləndirməyi özünün başlıca məqsədi elan edirdi. Bu məqsədə çatmaq üçün partiyanın iki vasitəsi vardı: təhsil və güc. Yəni partiya öz xalqına təhsil verməyə, nadan kütlələri maarifləndirməyə, digər tərəfdən, güc vasitəsilə xalqı xarici düşmənlərdən və hökumətdəki satqınlardan xilas etməyə şərait yaratmalı idi.

Tədbir tələbələrin sualları ilə davam edib.

“Rus dünyası” Fondunun əməkdaşları ADU-da

Dekabrın 20-də “Rus dünyası” Fondunun əməkdaşları Azərbaycan Dillər Universitetində qonaq olublar. Görüşdə universitetin rektoru, akademik Kamal Abdulla qonaqları səmimi salamlayaraq bildirib ki, ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və inkişafı bundan sonra da davam etdiriləcəkdir. Rusiyaşünaslıq mərkəzi ADU-da yeni təsis olunmasına baxmayaraq, uğurla fəaliyyət göstərir, mərkəzin iş prinsipləri yüksələn xətlə inkişaf edir.

“ADU son illər təhsil uğurları və elmi nailiyyətləri ilə həm ölkədə, həm də dünyada



böyük nüfuz qazanıb. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri beynəlxalq əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

ADU-nun Rusiyaşünaslıq mərkəzi tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrin qurulması yönündə öz fəallığı ilə seçilir”.

Görüşdə iştirak edən “Rus dünyası” Fondunun icraçı direktoru Vladimir Vyaçeslavoviç, Rusiya qrantları programı

nın koordinatoru Svetlana Şerbakova, Rusiya səfirliyinin birinci katibi Sergey Leonidoviç, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov səmimi qarşılıqlı əlaqələrə görə universitet rəhbərlərinə və kollektivinə öz təşəkkürünü bildirdilər. Qonaqlar ADU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, qarşılıqlı elmi təcrübələrin aparılmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Rusiyada xarici dillərin tədrisi və tədqiqi, həmçinin Azərbaycan dilinin öyrənilməsi üçün əlverişli imkanlar mövcuddur.

ADU Umumdünya Çin Dili Konfransında təmsil olunub

Azərbaycan Dillər Universitetinin prorektoru Vüqar Mehrabovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində keçirilən Umumdünya Çin Dili Konfransında iştirak edib.

Dünyanın 100-dən çox ölkəsindən iştirakçıları bir araya gətirən konfrans Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzi, Xaricdə Çin Dilinin Öyrənilməsinə Dəstək Çin Fondu və Çin Dilinin Tədrisi üzrə Dünya Assosiasiyasının təşkilatçılığı ilə reallaşmış. Konfransın əsas məqsədi beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənilib hazırlanması, elmi və tədris işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Konfutsi İnstitutunun koordinasiya və rəqəmsal inkişafı, innovativ tədris modellərindən istifadə, Çin dili təhsilinin intellektual transformasiyası məsələlərinin müzakirə edildiyi “Konfutsi İnstitutu - Çin təhsilinin aparıcı beynəlxalq brendi” adlı ixtisaslaşdırılmış forumda ADU-nun Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Jihua da iştirak ediblər.

Qeyd edək ki, müasir dövrdə Konfutsi institutları təkcə təhsil və mədəniyyət mərkəzləri kimi deyil, həm də müasir Çinin siyasi və sosial-iqtisadi inkişafının öyrənilməsi üçün tədqiqat mərkəzləri kimi fəaliyyət göstərir. Eyni zamanda, iqtisadiyyat və ənənəvi Çin təbabəti sahəsində ixtisaslaşmış Konfutsi İnstitutunun şəbəkəsi genişlənməkdədir.

Umumdünya Çin Dili Konfransında iştirak edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, dünyanın 100-dən çox ölkəsindən iştirakçıları bir araya gətirən Umumdünya Çin Dili Konfransı həm ADU,



həm də Azərbaycan təhsili üçün önəmli hadisədir. Çin səfərimiz təhsilimiz, elmimiz üçün yeni imkanlar yaradacaq. ADU ilə Çində fəaliyyət göstərən universitetlər arasında əlaqələrin perspektivlərini vurğulayan R.Abbasov bildirib ki, hazırda Çinin Huzhou, Şenyan, Sicuan universitetləri ilə elmi əməkdaşlıq həyata keçirilir, tələbə mübadiləsi aparılır. Çin dilində azərbaycanlı tələbələrə dərs deyilməsi və mühazirə oxunması üçün Çindən müəllim və professor heyəti dəvət olunur.

ADU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyəti və iş prinsipinin Çin təhsil sistemi ilə uyğunlaşdırılmasından danışan R.Abbasov deyib:

“Konfutsi İnstitutu Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılıb.

11 noyabr 2015-ci il tarixində ADU-nun nəzdində Konfutsi İnstitutunun yaranması haqqında müqavilə imzalanıb. Müqavilə ÇXR-in Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanası (Huzhou) tərəfindən təstiqlənib. 24 iyun 2016-cı ildə Azərbaycan Dillər Universitetində

Konfutsi İnstitutunun açılış mərasimi baş tutub. Çin tərəfindən Huzhou Universiteti rəsmi partnyordur.

Konfutsi İnstitutunun 10 filialı fəaliyyət göstərir. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında elmi əməkdaşlığı genişləndirmək, həmçinin Çin dilinin tədrisinin inkişafı və ona dəstək, Çin və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı artırmaq məqsədi ilə Azərbaycan universitetlərində Konfutsi İnstitutunun filialları yaradılıb”.

Əməkdaşlarımız Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksində

Azərbaycan Dillər Universiteti Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Psixologiya kafedrasının əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksində “Təlim və tərbiyənin aktual psixoloji problemləri” mövzusunda görüş keçiriblər.



Tədbirdə Psixologiya kafedrasının əməkdaşları - kafedra müdiri, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Aliyev “Şagirdlərdə təlim motivasiyası: növləri və xüsusiyyətləri”, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayeva “Sürətli oxu və anlama texnikaları”, baş müəllim Gülnarə Riza-yeva “Yeniyyətə-valideyn münasibətləri: səmərəli ünsiyyət necə qurulmalı?”, baş müəllim Könül Haqverdiyeva “Yeniyyətlərin fərdi-psixoloji inkişafı ilə bağlı psixoloji maarifləndirmə”, müəllim Ceyhunə Dəmirova “İmtahan stressi və onun aradan qaldırılması” mövzuları ilə çıxış ediblər.

ADU-da “All about Pakistan” adlı tədbir keçirilib

Dekabrın 25-də ADU-nun Filologiya fakültəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərlinin təşkilatçılığı, Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar və Hind dili və Mədəniyyəti Mərkəzinin müdiri Saidə Mirzəyevanın yaxından dəstəyi ilə Pakistanın ilk general-qubernatoru, ölkənin qurucusu, Müsəlman liqasının banisi Məhəmməd Əli Cinnahın anım gününə həsr olunmuş “All about Pakistan” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının dövlət himnlərinin səslənməsi ilə başlanan tədbirdə Pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr urdu və ingilis dillərində çıxış ediblər. Məhəmməd Əli Cinnahın həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarda həmçinin Pakistanın tarixi, coğrafiyası və şəhərləri haqqında geniş məlumat öz əksini tapıb.

Tədbir ADU-da keçirilən “Xəlifə günü”nə təsadüf etdiyindən xəlifə-ректор Nicat Quluzadə və Pakistan mədəniyyət mərkəzinin xəlifə-müdiri Gülər Talıbova

mövzu ilə bağlı fikirlərini bildirdilər. Tədbirdə tələbələrin və K.Əliyev adına 61 saylı məktəbin şagirdlərinin təqdimatında Pakistanın milli paltarlarından ibarət “Fashion show” göstərilib.

Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito tədbirdə iştirak edən tələbələrin çıxışlarını yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da genişlənməsinə yaxından köməklik göstərəcəyini vurğulayıb. Tədbirin sonunda pakistanlı tələbələr ADU-da yerləşən Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Minlərlə kilometrlik yol kiçik bir addımla başlayır

“Qandan keçir, candan keçir, Qələbəyə gedən yollar...”

Bu ifadəni eşidən zaman hələ kiçik idim. Ürəyimdə, köksümdə vətənpərvərlik

toxumlarının yeni cücərdiyi vaxtlardan söz açırım. Qeyd etdiyim ifadəni eşidən zaman düşüncələr dənizinin sahilində gəzdirdim də yadımdadır. “Qələbə qazanmağa nə var ki?”, “İndiyə qədər neçə müsabiqədə zəfər çalmışam, nə qanımda gedib, nə canım” - deyər düşünürdüm. Daha sonra anladım ki, səhv düşünürəm, bəzən mübarizədə, hünər meydanında tökülən bir damcı qan belə torpağa düşüb sonunda qələbə olan cığırlar açar bilər. Bunu dərk edəndə təbiət ilıq nəfəsini yurduma üfürən zamanlar - aprel ayının əvvəlləri idi.

Qəhrəman xalqım ürəyində heç vaxt tükənməyən vətən eşqi yenedən alovlandığı zaman minlərlə kilometrlik bir yolda ilk addımını 2016-cı ilin məhz bu ayında atmışdı. Yol uzaq olsa da, bu yoldakı dağlar, dərələr millətin əzmkarlığı ilə qarşılaşdığı zaman bir ovuc torpaqdan başqa heç nə deyildi. Aprel döyüşləri zamanı istər ön, istərsə də arxa cəbhənin göstərdiyi şücaət qürurverici idi. Düşməni aman verməyən əsgərlərimiz üçün Azərbaycanın hər bölgəsindən göndərilən sovqatların, dəstək məktublarının dəyəri ölçülməyəcək qədər çox idi. Məbədər başına tac olan hilalımızın - Azərbaycan bayrağının Lələtəpə yüksəkliyində dalğalandığını görəndə, zəfər qazanmağın verdiyi qürur hissini doya-doya yaşayanda Azərbaycan xalqı öz gücünü bir daha anladı.

“El bir olsa, dağ oynadar yerindən” - deyiblər. Qarşımızda dağların yumağa döndüyü digər tarix 2020-ci il idi. Tovuz döyüşlərindən başlayaraq, “Bütün yollar Qarabağa



aparır!” fikrini özünə şüar edib, 30 ildə qurulmuş mifi 44 günə dağıdan ordumuzun öz gücünü dünyaya bəyan etməsində uğurlu siyasətin də rolu danılmazdır. Cənab Ali Baş Komandan İlham Əliyevin “Valday” Diskussiya Klubunun illik plenary iclasında Ermənistanın Baş Naziri Nikol Paşinyanın sözlərinə tutarlı cavab verdikdən sonra “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikri bizim təkə hərb sahəsində yox, həm də söz müharibəsində nə qədər güclü olduğumuzu ortaya çıxardı.

Zaman ötdü, günlər bir-birini əvəz etdi, 2020-ci ilin sentyabr ayı ölkəmizə qədəm qoydu. Lakin bu sentyabr digərləri kimi deyildi. Bu sentyabrda başqa bir ruh var idi, sanki dili olsaydı, “Məni daha xüsusi qarşılaysın!” - deyirdi. Axı bu sentyabr minlərlə kilometrlik yolun qalan hissəsini tamamlamağımızda bizə təkən verəcəkdik!

İkinci Qarabağ müharibəsi zamanı məni rıqqətə gətirən ən əsas məqamlardan biri ön cəbhədə yağıların dəhşətə gəlməsinə səbəb olan ordu-

muza bərabər, arxa cəbhədə vurulan sivil xalqın əlindən gələn əsirgəməməsi idi. İnformasiya müharibəsində əl-ələ verib apardığımız təbliğatlar, Qarabağ həqiqətlərini dürüst, olduğu kimi çatdırmağa çalışmışımız, bu millətin hər bir nümayəndəsinin yorulmadan verdiyi dəstək, əsgərlərə göndərilən sovqatlar, jurnalistlərin cəbhə ilə bağlı hər bir xəbəri yerində və vaxt itirmədən çatdırmağa çalışması, xaricdə yaşayan həmvətənlərimizin yaşadıkları ölkələrdən verdikləri dəstək mesajları, həmin yerlərdə keçirdikləri aksiyalar və bunun kimi yüzlərlə, hətta minlərlə dəstək xarakterli mesajlar təqdirəlayiq idi.

Bunu etmək bizim borcumuz idi. Həmin zamanlar arxa cəbhənin döyüşçüləri də Ana Vətənə olan borcunu bu cür ödəyirdi. Axı bu, bizim boynumuza qoyulan ən müqəddəs haqq idi. Çünki biz vətəndaş. Belə yerdə ölməz sənətkar Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirində qələmə aldığı bu misraları xatırlamaq yerinə düşərdi:

Vətəndaş! Nə gözəl səslənir bu söz,

Yəni-bir iqlimdə böyümüşük biz. Səni də, məni də böyüdən Vətən, Sənə də anadır, mənə də ana.

Sən də cavabdehsən, mən də hər zaman,

Vahid anamızın xoşbəxtliyinə! Bu müharibədə qazanılan qələbənin bizə 3000-dən artıq igid Azərbaycan vətəndaşının qanı, canı bahasına başa gəldiyini dərk edəndə yazımın əvvəlində qeyd etdiyim ifadənin mənasını daha yaxşı anlayıram. Həqiqətən də, qələbəyə aparın yol bu zəfər uğrunda özünü fəda eləmiş qazilərimizin qanı, şəhidlərimizin canından keçirmiş.

Mənim vətənim bu dünyada hər şeyin ən yaxşısına layiq olan, uğrun-

da göz qırpmadan ölümə gediləsi, hər qarışı öpüləsi bir məkandır. Çünki bu ölkənin, bu millətin yetişdirdiyi qızlar da oğulları qədər vətənin müqəddəsliyini anlayır, paklığını qoruyub saxlamağa çalışır. Öz peşəsinin ən böyük fədailərindən olan Qarabağ şəhidi Salatın Əsgərova, məsumiyyət simvolu məktəbli Larisa, körpə Zəhra, sevgisi uğrunda canından keçən Fərizə, üç min şəhid Azərbaycan oğlunun bir şəhid bacısı Arəstə və onların təmsalında bu vətənə sonsuz sevgi bəsləyib şəhid olan qadınlar Vətənimizin azadlıq simvoludur. Onlar parlaq Azərbaycan səmalarında üçrəngli bayrağın ətrafında dövrə vuran sülh göyərçinləridir. Bu qadınlar Əhməd Cavadın “Səsli qızı” Sara qədər mübariz, əzmkar insanlardır.

Xalqımızın yenilməzlik qalasını inşa edən şəhidlərimizi gördükcə anlayıram ki, bu millətin belini yerə vurmaq asan iş deyil. Bunu başa düşmək üçün xalqımızın otuz ildə apardığı mübarizəyə nəzər yetirmək kifayətdir.

Bu gün xalqımız XX əsrin sonlarından bəri nisgini ürəyində hiss etdiyi o müqəddəs Qarabağ torpağına köç edir, orada yeni həyat qurur. Bu gün bayrağımız Şuşada, Xankəndidə, ən əsas qəlbimizdə sağalmaz yara olan Xocalıda dalğalanır. Artıq Şuşada Xarıbülbul daha gözəl yetişir, millətimiz daha şücaətli, Vətənimiz daha sarsılmaz, birliyimiz sarsılmazdır!

Geri dönüb bu mübarizəyə baxanda minlərlə kilometrlik yolun başlanğıcındakı ilk ayaq izlərini aydın görmək olur. Həqiqətən də, minlərlə kilometrlik yol kiçik bir addımla başlayır.

Oruc ƏLƏSGƏROV,
“Beynəlxalq jurnalistika”
ixtisasının II kurs tələbəsi

44 gün

Dünya dövr elədi, yetişdi vədə, Zaman dayanmaqçün möhlət istədi. Əhriman Hörmüzə gələrək hədə, Yenidən işıqda zülmət istədi.

Bu dəfə susmadı o uca Hörmüz, Zülmətin boynuna qılinc dayadı. Qaranlıq gecəni edərək gündüz, Dünyaya nur səpti, min rəng boyadı.

Bitdi mübarizə, sən demə, başdan Savaş bitənədək 44 gün olmuş. Həm düzdən, meşədən, həm dağdan, daşdan Bütün şər qüvvələr tam sürgün olmuş.

Ey 44, nə gözəl rəqəmsən belə, Səni vəsf etməyə sözlər bəs etmir. Sən necə müqəddəs qədəmsən belə Rifahın heç bir vaxt qəlblərdən getmir.

Sən imkan yaratdın, qalxdı bayraqlar Qisas üçün alışan şiri oyatdı. Bir zaman qucaqda gedən uşaqlar Bu gün öz yurduna tankla qayıtdı.

Qartal dəstək aldı öz qanadından, Şərin simasını cırdı caynaqlar.

Düşmən bilmirdi ki, özgə atından Tez düşər, bir vaxtı minən alçaqlar.

Qurtuldu Qarabağ bu əsarətdən, Biz dua eylədik hər gecə, hər gün. İsgəndər, Albertin ruhu cənnətdən Enmişdi bizlərlə sevinmək üçün.

Bu gün Xankəndidə, göyə yüksələn Üçrəngli bayrağıma canla bağlıyam. Göytürk övladitək fəxr edirəm mən, Qəhrəman millətin, qalib oğluyam.



Fərid MƏLİKOV,
Tərcümə fakültəsinin
150 a qrupunun tələbəsi

“Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” adlı inşa yarışması



Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası tərəfindən Təhsil 2 və Tərcümə fakültələrinin III və IV kurs tələbələri arasında müasir Azərbaycanın memarı, ümummillət lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil

Azərbaycanın banisidir” adlı inşa yarışması keçirilib.

Bildirilib ki, Ulu Öndərin müstəqil Azərbaycanın tanınması və inkişafı, dövlətçilik ənənələri ilə yanaşı, millimənəvi irsin qorunması, elm və mədəniyyətin daha yüksək səviyyəyə qaldırılması istiqamətində fədakar fəaliyyətini müasir nəsələ öyrətmək təhsilimizdə vətənpərvərlik ruhunun ayrıca bir qolunu təşkil etməlidir.

Bu məqsədi əsas götürən Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası tələbələrin öyrəndikləri xarici dildə (fransız dili) Heydər Əliyev şəxsiyyətini təqdim edə bilmək bacarıqlarını yoxlayan inşa yarışması keçirilib. Yarışmaya çox sayda inşalar təqdim edilməsinə baxmayaraq, yalnız bir tələbə inşa yarışmasının qalibi olub. Məzmunca informasiya yükü daha çox olan, Ulu Öndərin bioqrafiyası və gördüyü işlərdən bəhs edən inşalar arasında yeni yanaşmanın, şəxsi fikirlərin daha çox yer aldığı yazı Nərgiz Əliyevanın inşası olub.

Məşq otağında pianonun qarşısında oturmuş və bir neçə saatdan sonra böyük səhnədə, onlarla insanın qarşısında ifa edəcəyimi əsəri təkrarlamağa başlamışdım. Bu, ilk konsertim deyildi, amma üstümdəki məsuliyyət səbəbindən gərginliyimi və həyəcanımı bir kənara ata bilmirdim. Hər iştirak etdiyim konsert zamanı ölkəmi layiqincə təmsil etməyə çalışmışam və budəfəki niyyətim də bu idi.

Bu dəfə konsertim İtaliyada 8 Noyabr "Zəfər Günü" müzə həsr olunmuş fortepiano konserti idi.

Asəf Zeynallının "Ölkəm" romansını ifa etdikdən sonra Arif Məlikovun "İki qəlbın dastanı" əsərini ifa etdim. Birdən gözüm otağın günəş düşməyən yerində duran dibçəyə sataşdı. Ayağa duraraq dibçəyə tərəf irəliləyib, dibçəkdəki gülə baxdım. Bu, kamelya gülü idi. Çiçəyin zərif ləçəklərinə ehməlcə toxunduğumda özümdən asılı olmayaraq üzümde bir gülümsəmə peyda oldu. Bir an keçmişin gözəl, lakin nakam xatirələri gözümün önündə canlandı. Uşaq ikən Şuşanın Dördçinar məhəlləsində böyümüş və ilk piano təhsilimi məhz Şuşa Musiqi Məktəbində almışdım. Anam kamelya güllərini sevdiyi üçün evimizdə və həyətində bu güllərdən var idi. Məhz buna görə də anam adımı Kamelya qoymuşdu. Anam əslən İtalyan idi. Atam İtaliyada konsertdə olan zaman tanışlarımlaşmış.

Anamdan kamelyaları niyə bu qədər çox sevdiyini soruşduğum zaman deyirdi: "Kamelya soyuq iqlim bitkisi. Onlar daim öz rəngini və tərəvətini saxlayır. Dəyişən fəsillər, əsən küləklər, yağın yağışlar və qızmar günəş belə onu soldurub məhv edə bilmir. Kamelya gülünün mənası "Taleym sənin əlindədir" deməkdir.

Bax, qızım, mən buna görə kamelyaları sevirmən və sənə də bu çiçəyin adını qoymuşam".

Torpaqdan ev

...Başımı qaldırdı və gülümsəyərək səmaya baxdı. İllərdir qəlbində saxladığı həsrət kimi, illərdir saxladığı yaşlar da gözlərindən süzülərək getdi. Hüzn dolu bir qürur, sevinc hissiyyəti üçün çəkdi illər sonra bu dağların qoxusunu. Barıt qoxusu sinmiş dağ ətəkləri ona qələbənin şanını xatırladı. Doğulduğu torpağına bir yaşından sonra ilk dəfə "Azərbaycan torpağı" adıyla addımını atırdı və bu zaman Zəfərə qədərki hər günün hissləri yenidən qəlbində dolurdu.

Hər şeyin başlanğıcı müharibə xəbərini aldıqda anasına baxıb "Vətən bizə oğul dedi" sözləriylə gülümsəməsi olmuşdu. O gündən içinə doğdu ki, bu yol uğura gedir. O isə bu yolu bir daşı olmağa hazır idi. Təki illərin həsrətinə son qoyulmasında bir rol olsun. Axı, anasının saçlarındakı ağlar bu həsrət fikriylə yarandı. Axı, hər Vətən deyildikdə ürəyinin "Qarabağ" adlı titrəyişi onu tənqə gətirmişdi. Axı, dünyanın bu müsibəti illərdir görməməyi seçməsi onu daha da boğurdu.

Evdən çıxarkən üstündə Azərbaycan bayrağı asılı olan qapılarına son dəfə veda edərək baxmışdı. O gün "Bu bayrağı Qarabağa sancmamış bir də qapıdakı bayrağımızı görməyim", sözünü dedi öz vicdanına. Öz içində ölümü artıq çiyinlərində daşdığını düşünsə də, anasının gözlərindəki "getmə bala", - deyən baxışlara "Atam görə bilmədi, amma səni özüm öz doğma kəndinə aparacağam, ana. Duaların bizlərlə olsun", - demişdi.

Bu dəfə illər əvvəlki komandiri ilə bir cəbhədə olacaqdı. Nə qədər cəsarətli olsa da, yalnız o silahlarla dağa getdiyi gün bu müharibənin ciddiyyətini, dərinliyini dərk edə bildi. Tək onun yox, bir-birini tanımayan, amma doğma olan bütün əsgərlərin gözlərində, o zarafatların, gülüşlərin ardında o ciddi iradənin olduğunu görə bilirdi.

"Hə, Talibov. Mənə həmişə maraqlı gəlirdi ki, bu gün gəlib çatanda Azərbaycan oğulları heç görmədikləri bu torpaqlar uğrunda nələr edər? Bu günlər mənə onu göstərdi ki,

KAMELYA - solmaz çiçək

Həqiqətən, də anamın dedi ki, kimi, bu gülləri soldurmağa, məhv etməyə heç bir şey təsir etməzdi. Mən isə Qarabağ musiqisini kamelyalara bənzədirdim. Ermənilərin hiyləgər, fitnəkar əməllərinə baxmayaraq, Qarabağ musiqisi də öz tərəvətini və həmişə yaşillığını qoruyub saxlayır. Qarabağ musiqisi illərdən bəri həm Azərbaycan xalqı, həm də dünya tərəfindən sevilərək dinlənir. Çünki musiqinin dili yoxdur. Qarabağ musiqisinin füsunkar melodiyası dilindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər bir insanın könlü telinə toxunmağı bacarır.

Uşaq vaxtı Şuşada erməni qonşularımız var idi. Onlardan Korkotyan ailəsinin oğlu Edqarla həm eyni məktəbin eyni sinfində, həm də musiqi məktəbində eyni sinifdə oxuyurdum. Edqar Azərbaycan musiqilərini heyranlıqla dinləyib, ifa etməyə çalışırdı. Lakin müəllimimiz hər zaman ona musiqini ürəkdən hiss edərək deyil, quru ifa etdiyi üçün irad tutardı. Edqar nə qədər çalışsa da musiqini müəllimin istədiyi kimi ifa edə bilmirdi.

1992-ci il:

Bir dəfə məktəbimizdə konsert olacaqdı. Mən də o konsertdə pianoda mahnı ifa edəcəkdim. Edqarın da bu konsertdə iştirak etmək istədiyini bildirdim, amma müəllim konsertdə çıxış etmək üçün məni seçmişdi. Konsertin başlamağına bir neçə dəqiqə qalmışdı. Son dəfə ifa edəcəyimi əsəri pianoda təkrarlayıb bitirdəndən sonra konsertin keçiriləcəyi zala getmək üçün ayağa durub qapıya tərəf getdim. Qapını açmaq istədiyim zaman qapının arxadan kilidləndiyini anladım. Qapını yumruqlayıb kömək istəməyə başladım. Nəhayət, konsertin başlamağına bir neçə dəqiqə qalmış müəllimim gəlib qapını açdı. Sonradan

məlum oldu ki, sən demə, qapını kilidləyən Edqar imiş. O gün mən konsertdə çıxış edə bilməyim deyə belə bir şey edibmiş. Lakin niyyətimə çatı bilmədi. Həmin vaxtdan bir neçə gün sonra nə Edqar və ailəsinə, nə də digər erməni qonşularımızı görmədim. Sanki hamısı bir-bir ortadan yox olurdular. Bir neçə gün sonra isə o dəhşətli gün baş verdi. Xain və hiyləgər ermənilər bizi öz doğma yurdumuzdan didərgin saldılar.

2023, 8 noyabr (günümüz):

Açılan qapı səsi ilə keçmişin dumanlı pəncərəsindən ayrılıb gələnlərə baxdım. Gələnlər konsertin təşkilatçılarından biri olan Pietro la Emilio idi. Yanında isə tanımadığım biri var idi.

Pietro la Emilio yaxınlaşıb, gülümsəyərək danışmağa başladı:

- Pietro la Emilio: Benvenuta, signora Kamelya. Sono molto felice di vederti qui. (Xoş gəldiniz, Kamelya xanım. Sizi burada görməyimə çox şadam).

Kamelya:

- Grazie signor Pietro. Sono di vederti. (Təşəkkürlər cənab Pietro. Mən də sizi görməyimə şadam).

Əli ilə yanındakı gənc adamı göstərərək təqdim etdi:

- Pietro la Emilio: Questo è Edqar Korkotyan. E un pianista come te e qualche volta partecipa ai nostri concerti. Questo giorno è venuto a vedere il concerto. (Bu, Edqar Korkotyanıdır. O da sizin kimi pianoçudur və bəzən konsertlərimizdə iştirak edir. Bu gün isə konserti izləməyə gəlib).

Pietro la Emilionun dedi ki, adla bir an çəşməyə bu onun bir təsadüf olduğunu düşündüm. Daha sonra Pietro la Emilio otağı tərək etdi. Gənc adam isə hələ də otaqda idi. Adından erməni olduğunu anlamışdım. Önümdə duraraq danışmağa başladı.

Edqar:
- Uzun zaman oldu Kamelya. Necəsən?

Kamelya:

- Sən?!

- Hə, mənəm. Bura erməni mahnılarını necə ifa etdiyinizi izləməyə gəlmişəm.

Dediklərinə sinirlə gülərək danışmağa başladım:

- Necə də gülməlisən. Bir azdan burada ifa olunacaq hər bir mahnı Azərbaycana aiddir. Utanmaz və hiyləgərcəsinə Azərbaycan mahnılarını, yeməklərini, rəqslərini, hətta adlarını, soyadlarını belə oğurlayan sızsiniz. Hələ bir özünü yazıq kimi də göstərirsiniz. Siz həmişə bizi qışqanmış və bu sona kimi də belə olacaq. Bilirsən niyə?! Çünki siz bizim sahib olduqlarımıza heç bir zaman sahib ola bilməyəcəksiniz. Həmişə bizi köks ötürərək izləyəcəksiniz. Yadındadırmı uşaq ikən mən konsertə çıxma bilməyim deyə otağın qapısını kilidləmişdin. O vaxtdan bəri bunu uşaq olduğun üçün elədiyini düşünürdüm. Çünki 7 yaşındakı uşaqdan bundan artığını gözləyə bilməzdim. Amma indi görürəm ki, belə deyil. Müəllim məni seçdiyi üçün qışqanmışdın, elə deyil?!

- Yox... Özündən hekayələr uydurma.

- Hə! Qışqanmışdın. Siz ermənilər bizə xaincə yaxınlaşıb, özünüzdə dost kimi göstərmisiz, lakin həmişə bizi qışqanıb, təqlid etməsiz. İstəyirsən bir missal da çəkim. Məsələn, istifadə etdiyən "Korkotyan" soyadı. Məgər sizin dilinizdə "Qorqud" sözü var?! Və yaxud da, Azərbaycanın xalq nəfəsli çalğı aləti olan zurna. Bunu da mənimsəməyə çalışsınız. İstədiyiniz qədər çalışın, bütün hiyləgər planlarınız suya düşəcək. Unutma, Edqar, nədə də olmasa, yalandan hekayə uydurmaqda heç kəs sizə çata bilməz. Məni özünə səhv salma.

Edqar sözlərim qarşısında heç bir şey demir, sadəcə, sinirlə baxırdı.

Kamelya:

- Yəqin ki, yadımdadır, müəllimin səni niyə seçmədiyini?! İstəyirsən xatırladım. Çünki sən Azərbaycan mahnılarını ürəkdən ifa edə bilmirdin. Nə qədər bizi yamsılamağa çalışsınızsa çalışın, özünüz özünüzü ələ verirsiniz hər dəfəsində onsuz da. Azərbaycan musiqisinin qüdrətini bütün dünya bilir. Çünki onlar Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəyovün qələmindən çıxıb, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Rəşid Behbudovun səsinə şöhrət tapıblar. Get, konserti izlə. Konsertin sonunda isə bütün zalın heyran baxışlarını və necə alqış çaldığını gör.

Bunları deyib otağı tərək etdim.

...Konsertin sonunda bütün salon ayaqüstə bizi alqışlayırdı. Edqar isə xain və qışqanmış kimi kənarda durmuşdu. Qucağımdakı gül buketi ilə qarşısında dayanıb dedim:

- Yəqin ki, müharibə meydanındakı Zəfərimizdən sonra buradakı zəfərimizi də izləyib gördün, Edqar. Qarabağ da Azərbaycanındır, Qarabağın musiqisi də Azərbaycanındır!



Rəvanə KƏRİMOVA,
Beynəlxalq münasibətlər və
Regionşünaslıq fakültəsinin
382 c qrupunun tələbəsi

hər kəs sanki sakit vulkan kimi bu günü gözləyirmiş. Mən Vətənimizin başını ucaldacaq oğullar yetişdiyini gördüyümə görə çox qürurlanıram. Aprel döyüşlərində komandir yoldaşım şəhid olmuşdu. Onun qızı bu gün arxa cəbhədə hərbi həkimdir... Biz bu zəfərimizi tamamlayacağıq. Buna əminəm". Bu dialoq Firdovsinin komandiri ilə olan son dialoqu idi. Xudafərin körpüsünə daxil olduqları gün onların "Azərbaycan bir olsun!" səsləyişini cənubdakı azərbaycanlıların ürəklə, sevincə "İstəməyən kor olsun!" qarşılamaları onu çox təsir ləndirmişdi. Buna görə silah yoldaşına qəlbini açmışdı. Üstündən üç gün keçdikdən sonra komandiri şəhid olmuş, Firdovsinin yadında bu söhbətlə qalmışdı. O günlərdə başında fırlanan

"Vətən sənə oğul dedi ay dada,

Mamur olub qayasında bit görüm?!

Ələsgəri tək qoymusan Göyçədə,

Baş çəkməyə Göyçəni də get görüm?!"

- misraları ona dəstək olurdu. Anası ona demişdi ki, atası o, kiçik olanda Firdovsiyə bu şeiri oxuyarmış. İndi özünü atasının vəsiyyətini yerinə gətirir kimi hiss edirdi.

Bu fikirlərlə ermənilərin evlərini axtararkən köhnə "nokkia" tapmışdılar. Həmin günü unutmurdu. Çünki olan bitənləri onlar yalnız həmin "nokkia" ilə dinləyirdilər. Orxan Zeynallının "Torpaqdan ev" musiqisi ilə də o telefonun radiosunda tanış olmuşdu. O gecə boyu radio açıq qalmışdı. Qulaqları isə həmin musiqini axtarırdı. Sadəcə üç dəfə qulaq asa bilmirdi. Başında isə sadəcə xatırladığı nəqarət hissəsindən bir cümlə fırlanırdı:

"Olmaz bir qarışından düşməyə pay, Qarabağ".

O gündən sonrakı bütün günlər irəlilədikcə, dağlara qalxdıqca tez-tez bu sözü xatırlayırdı. Yaralanıb xəstəxanaya düşdüğü gün isə o musiqisini tam əzbərləmişdi. Bu musiqi ona döyüşdə yeni stimül vermişdi. Yalnız xəstəxanada olduqda görə bilmişdi xalqın necə qürur, sevinc dolu olduğunu. Küçələrdə bayraqlarla doluşan gənclərin videoları, Prezidentimizin çıxışları... Hər kəsin onlarla birgə ayaq üstə durduğunu, gecələrini gündüzlərinə qatdığını xəstəxanada

gördü. Cəbhəyə qayıtdıqda yenə də o musiqi qulaqlarında idi. Anasının və öz balaca qızının burada yaşayacağı xəyalları hər keçən gün get-gedə daha da yaxınlaşıb, aydınlaşıb və reallaşırdı.

Və o qələbə günü. Artıq burada idi. Müharibə bitmiş, müqavilə bağlanmış, Talibov isə geri qayıtdıqları bu torpaqlarda qürurla durmuş, havasına doyurdu. Üzünü göyə tutmuş, Vətəninin hər övladıyla, hər kəsi, hər səsiylə fəxr edir, bütün haqqını bu Vətənə halal edirdi.

"Aldıq, ata. Torpaqlarımızı geri aldıq. Daha anam və nəvən buraya geri dönəcək", - dedi. Atası isə əlini oğlunun çiyinə qoyaraq "Sən əsl oğulsan! Həm mənəm, həm də Vətəninin fəxrısən", - dedi. Firdovsinin peşmanlıqla gözləri doldu. "Anama söz vermişdim. Səni özüm aparacağam doğulub böyüdüyün yerlərə, demişdim. Sözümlü tuta bilmədim".

"Elə sən gətirirsən onları yurdlarına. Sənin açdığın cığırda qalxırlar, Vətənlərinə qovuşurlar", - dedi atası ona.

Bu danışığı onlardan başqa kimsə eşitmədi. Külək bir də bu qəlblərə Vətən həsrəti gətirmədi. Barıt qoxusu Talibovu narahat etmədi. Şəhid analarının, yaxınlarının göz yaş yağış olub Laçına yağdı, Şuşanı gəzdirdi. Talibov bir ay sonra Şuşada oldu, dörd ay sonra da Kəlbəcərdə. Laçın yolu çəkiləndə Talibov orada idi. Hər gün o zəfəri yenidən dadırdı. İllər ərzində hər dəfə bu torpaqlarda uşaqlar doğulduqca, ailələr güldükcə, məktəblərdən uşaq səsləri gəldikcə, Azərbaycan Himni sərhədlərimizdə səsləndikcə bu Zəfəri bütün ruhunda hiss edəcəkdik... Daha neçə min əsgərimiz, vətəndaşımız kimi...

Türkel QASIMBƏYLİ,
Filologiya fakültəsinin
340 a qrupunun tələbəsi



Ən yüksək bal toplayan tələbələrimizin təəssüratları

Azərbaycan Dillər Universitetinə 2023/2024-cü tədris ilində yüksək bal toplayaraq qəbul olan tələbələrin təəssüratlarını diqqətinizə çatdırırıq:

Gülbikə Ehtibarova Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi bitirib. 669,1 balla Tərcümə fakültəsinə daxil olub.

"Azərbaycan Dillər Universitetində təhsil almaq mənim hər zaman xəyalım idi. Universitet deyəndə ağılıma ilk gələn ad hazırda tələbəsi olduğum universitet idi. Zaman-zaman məqsədim olan ixtisas dəyişsə də, hər zaman nəzərimdə ADU vardı.

Ailəm hər zaman təhsilim və irəli getməyim üçün məni dəstəkləmiş, mənim üçün zəhmət çəkib qayğılarını məndən əsirgəməmişlər. Universitet seçimi zamanı öz məsləhətlərini versələr də, yekunda seçim etmək mənim məsuliyyətimdə idi. Bu müvəffəqiyyəti əldə etmək üçün ən böyük motivasiyam kiçik yaşlarımdan yüksək balı özümə məqsəd qoymaq olub. Universitetə qəbul zamanı seçilmək və bunu özümə sübut etmək hər zaman hədəfim olmuşdur.

ADU-da təhsilin keyfiyyəti haqqında onu deyə bilərəm ki, burada professor-müəllim heyəti məni qane edir.

Məktəb illərini isə həmişə həsrətlə yad edəcəyəm. Gördüyüm sevgi dolu mühitdə müəllimlərin bizə qayğı ilə yanaşması mənim inkişafımda böyük rol oynadı. Xüsusilə də, mənim kiçik yaşlarımdan müvəffəqiyyətli bir şagird olduğumdan irəli gələn keyfiyyətli müəllim-şagird münasibətlərimiz, onların mənə yanaşma tərzi, ən önəmlisi də ibtidai sinif müəllimin məni məqsədimə gedən yolda ilk addımlarımı möhkəm atmağıma səbəb olub. Orta məktəb mənim üçün həmişə özəl xatirə olaraq qalacaq".

Xədicə Baxşalyeva Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyini qızıl nişan və xüsusi nümunəli attestatla bitirib. 653,7 balla Tərcümə fakültəsinə daxil olub.

"Hələ kiçik yaşlarımdan müəllim olmaq arzusunda idim. 10-cu sinifdə oxuyarkən artıq ingilis dili müəllimi olmağa qərar vermişdim. İngilis dili müəllimliyini üçün ən yaxşı təhsil verən ali təhsil müəssisəsinin Azərbaycan Dillər Universiteti olduğu qənaətinə gəldim. Həm internet resursları vasitəsilə etdiyim araşdırmalar nəticəsində universitet haqqında əldə etdiyim məlumatlar, həm də universitetin QS reytinglər cədvəlində yer alması mənim seçimimə xüsusilə təsir etdi. Mənim üçün ən önəmli məqam isə universitetin beynəlxalq əməkdaşlığı - Dil və mədəniyyət mərkəzləri idi. Düşünürəm ki, həmin dil mərkəzləri mənim bacarıqlarımı artırmağım üçün çox kömək edəcək.

Əlbəttə, ailəm və yaxınları bu qərarıma müsbət yanaşdılar. Anam qeyd etdi ki, hansı peşəni seçsəm də, mənə həmişə hörmətlə yanaşacaq. Topladığım balın hansı ixtisasları əhatə etməsindən asılı



olmayaraq, mən öz xəyallarımın ardınca getdim və müəllimlik ixtisasını seçdim. Çünki hər bir peşə sahibini yetişdirən elə müəllimin özüdür.

Abituriyentlik dönməyi çətin olur. Amma mən daim özümü uğura motivasiya edirdim və bacarıcağıma inanırdım.

Orta məktəb həyatı mənim xatirələrimdə həm əyləncəli, həm də zəhmət çəkdiyim illər olaraq qalıb. Hələ 1-ci sinifə qədəm qoyandan etibarən özümə məqsədlər qoyurdum və sıra ilə bu məqsədlərə çatırdım. Məqsədlərim arasında 600 balı keçmək və olimpiada qalibi olmaq vardı. Məqsədimə məktəbi qızıl nişanla bitirmək də daxil idi. Mən bu məqsədlərin hər birinə artıq çatmışam.

Mən ziyalı ailəmə anadan olmuşam. Ailə üzvlərim müəllim olduğu üçün mən də onlardan sövq almışam. İdealım isə anam olub. Gələcəkdə onun kimi bir müəllim, savadlı kadr olmaq həmişə arzum olub.

Universitetimiz haqqında ilk təəssüratım isə möhtəşəmdi. Çox dəyərli rektorumuz, akademik Kamal Abdullanın və dekanımız Fikrət Cahangirovun müvəffəqiyyətimə görə məni xüsusi olaraq təltif etməyi məni çox qürurlandırdı. İnanıram ki, savadlı müəllim kollektivi, Tələbə Gənclər Təşkilatı və digər tələbə təşkilatlarının köməyi ilə daha da ixtisaslı bir kadra çevriləcəm".

İnarə Əliyeva 61 nömrəli tam orta məktəbi bitirib. 649 balla Tərcümə fakültəsi İspan dili ixtisasına daxil olub.

"Hələ 10-cu sinifdə oxuyarkən bizdən ixtisas seçimi etmək tələb olunmuşdu. Seçim edərkən ingilis dilini çox yaxşı bildiyimi nəzərə alaraq, necə fərqlənə biləcəyim barəsində düşünürdüm. Bu zaman mən ispan dilini üstün tutdum. İspan dilli ixtisası üzrə təhsil almaq istədiyim üçün ən yaxşı seçi-

min ADU olduğu qənaətinə gəldim. 10-cu sinifdən etibarən həm təhsilimin yüksək olması, həm də sosial həyatımın fəallığı üçün məqsədim ADU-da təhsil almaq oldu.

Ailəmdən danışarkən çox böyük məmnuniyyət hissi keçirirəm. Onların dəstəyi, mənə dayaq olmalarına görə onlara çox böyük təşəkkür borcluyam. Ailəm seçimlərimin daim arxasında durub, məni maddi və mənəvi cəhətdən dəstəkləyiblər.

Mənim ən böyük motivasiyam özümün mükəmməlliyə can atmağım olub. Müvəffəqiyyətimlə ailəmin, müəllimlərimin, zəhmətimi çəkən hər bir kəsin əməyini ucaltmağı qarşıma məqsəd qoymuşdum. Bu, mənim ən böyük motivasiyam və arzum olub.

Orta məktəb illərini xoş xatirə olaraq yadda saxlamışam. Həm təhsil, həm də insanlıq dərsi verən müəllimlərim bizim həmişə qayğıımıza qalıblar.

Mən ailəmin ilk övladı olduğum üçün onların xüsusi diqqətilə böyümüşəm. Hər bir ailə üzvüm həmişə məni ən yaxşısı ilə təmin etmək üçün çalışıb. Bunların başında isə təhsil gəlib. Ali təhsil alması valideynlərim mənim də bunu əldə etməyim üçün çalışıblar. Ailəm mənim həyat müəllimim olub.

Universitetdəki ilk təəssüratlarım çox həyəcanlı idi. Çox böyük müsbət emosiyalarla qarşılaşdım. Universitetdəki gələcək fəaliyyətim haqqında isə planlarım çoxdur. Faydalı bir gənc olmağı, ilk növb-



bədə, Vətənim üçün istəyirəm. Ulu öndər Heydər Əliyevin də dediği kimi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Mən azərbaycanlı olduğum üçün müvəffəqiyyətli bir şəxs kimi, ölkəmi yüksəltmək bir vətəndaş kimi mənim də borcumdur. İyirmidən çox ölkədə ispan dilində danışıldığını nəzərə alaraq, qarşıma həmin iyirmidən çox ölkədə Vətənimin adını daha da yüksəltməyi məqsəd qoymuşam".

Hazırladı:
Ayna ƏLİYEVA,
ADU-nun Təhsil fakültəsinin
323 b qrupunun tələbəsi

Təbrik edirik!

ADU-nun tələbəsi təltif olunub

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin 340a qrup tələbəsi Sevinc Hacızadə Gənclər Təhffəsi ictimai birliyi tərəfindən Gənclərlə iş sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə "Fəal Gənc" fəxri adı və "Heydər Əliyev -100 il" çərçivəsində yaxa nişanı ilə təltif olunub.

İntellektual yarışın qalibləri

ADU-nun tələbələri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin dəstəyi ilə Zəfər Gününə həsr olunmuş "Zəfər kuboku" intellektual yarışında iştirak ediblər. Yarışda ADU-nun tələbələri ikinci yerə layiq görüldülər.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Cənubi Qafqazın ən böyük

tələbə təşkilatı kimi ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının çətin təşkilatıdır. İttifaqın əsas missiyası gənclərin təhsildən kənar həyatının təşkili, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icrasında tələbə gənclərin rolunu stimullaşdırmaqdır.

"Heydər Əliyev İli" çərçivəsində ADU-nun əməkdaşları və tələbələri təltif olundular

Azərbaycan Dillər Universitetinin Tələbələrə iş və tədbirlərin təşkili şöbəsinin əməkdaşları - Səadət Nəbiyeva, Şahverən Babayev və universitetin tələbələri - Beynəlxalq münasibətlər və regionsünaslıq fakültəsinin 192a qrup tələbəsi Nazənin Dadaşova və Təhsil I fakültəsinin 208b qrup tələbəsi Şəlalə Hüseynova Nəsimi

Rayon İcra Hakimiyyəti tərəfindən "Heydər Əliyev İli" çərçivəsində gənclərin ictimai-siyasi fəallığının artırılmasında səmərəli fəaliyyətinə görə təltif olunublar.

ADU İdman klubu ikinci yeri tutub

Azərbaycan Dillər Universitetinin İdman klubunun əməkdaşları ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Spartakiadanın stolüstü tennis yarışında iştirak ediblər. ADU İdman klubunun məşqçimüəllimləri - Sədrəddin Qasimov, Mirzə Orucov, Kamran Hacıyev, klubunun assistenti Ləman İsmayılovadan ibarət olan komandamız ikinci yeri tutub.

Komanda üzvlərini təbrik edir, onlara yeni uğurlar arzu edirik!

Fədakar Vətən oğlu

ADU-da Yusif Savalanın 75 illik yubileyi keçirilib



Azərbaycan Dillər Universitetində tanınmış şair, tərcüməçi, hər şeydən öncə isə hörmətli müəllim, sevimli əməkdaş, fədakar Vətən oğlu Yusif Savalanın 75 illik yubileyi qeyd edilib.



TANITIM: Allahverdiyev Yusif Savalan oğlu (Yusif Savalan) 10 oktyabr 1948-ci ildə Dağlıq Qarabağın qədim Xocalı kəndində dünyaya göz açıb. 1963-cü ildə orada 8 illik məktəbi, 1966-cı ildə Xankəndi şəhərində orta məktəbi bitirib. 1971-1975-ci illərdə Azərbaycan Dillər Universitetində, 1985-1987-ci illərdə Tbilisi ikillik ali tərcüməçilər kurslarında təhsil alıb.

O, 1975-79-cu illərdə təyinatla Xocalı orta məktəbində alman dili müəllimi işlədikdən sonra 1979-cu ilin sentyabrından bitirdiyi ali məktəbdə uzun illər xarici dil müəllimi kimi fəaliyyət göstərmişdir. Müntəzəm olaraq respublika mətbuatında şeir və tərcümələri ilə çıxış edib. Onun alman ədəbiyyatından çevirdiyi şeir və hekayələr "Ədəbiyyat və incəsənət", "Mədəniyyət", "525-ci qəzet", "Yol" və s. qəzetlərində, "Azərbaycan", "Ulduz", "Xəzər" və s. jurnallarında, "Dünya" tərcümə toplusunda işıq üzünə görüb.

rək bildirdi ki, Yusif Savalan Beynəlxalq Herman Hesse/Kalv (AFR) Cəmiyyətinin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan PEN Mərkəzinin üzvüdür. 2009-cu ildə Azərbaycanın və xarici ölkə mətbuatında səmərəli fəaliyyətinə görə "Qızıl qələm" media mükafatına layiq görülmüşdür.

ADU-nun baş müəllimi, Azərbaycanda Alman dili müəllimləri Birliyinin sədri Lətifə Qurbanova çıxışında deyib:

"Yusif müəllimin yaradıcılığında onu başqalarından fərqləndirən əsas cəhət onun "Məzmun və forma"ya olan yeni yanaşması, müasir dəsti-xəttidir. O, Avstriya şairləri Ernst Jandl və Erich Frieddən ilhamlanaraq öz şeirlərində məzmunu sərhədsiz, çərçivəsiz formada, yeni tərzdə ifadə edir, sanki sözlərlə oynayaraq geniş mənalı kiçik, amma sərbəst, azad formalara elə ustalıqla sığışdırır ki, hüdudsuz üfiqlərdə məzmunu yeni formalarda qanadlandırır".

Daha sonra ADU-nun Alman dilinin leksikologiyası və üslubiyatı kafedrasının dosenti Ulduz Aslanova çıxış edərək Yusif Savalanın 2013-cü ildə Almaniyanın Frayburq Pedaqoji Universitetində universitetlərarası mübadilə çərçivəsində işgüzar səfəri zamanı Alman Dili və Ədəbiyyatı İnstitutunun təşkil etdiyi, alman şair və yazıçılarının iştirakı ilə keçirilən ənənəvi "Poetry Slam-Şeir yarışması" ədəbiyyat və şeir müsabiqəsinə qatıldığını, tamaşaçıların seçimi və təşkilatçıların rəyi ilə yarışın qalibi olduğunu xüsusi vurğuladı.

Tədbirin sonunda şair Yusif Savalanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı balası böyümədi ki" adlı şeirinə amerikalı pianoçu və bəstəkar Haskell Smolun bəstələdiyi "Sülh laylayı" adlı musiqili əsəri barəsində fikirlər səsləndirildi və "Xocalıya Amerikadan baxış" adlı film nümayiş olundu.

Sonra tədbirin əsas təşkilatçılarından biri - "Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin sədri və German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Şəhla Nağıyeva çıxış edərək Vaşinqtonda təşkil olunmuş "Xocalı soyqırımı" ilə bağlı tədbirdə iştirak edən Yusif Savalanın təsirli çıxışından, onun erməni işğalçılarına faşistlərlə müqayisə edərək onların iç üzünü açıb göstərməsindən danışdı.

Tədbir tələbələrini Yusif müəllimin çoxsaylı şeir və tərcümələrini səsləndirmələri ilə yekunlaşdı.

Qahirə AXUNDOVA,
ADU-nun dosenti

İlk öncə Yusif Savalanı ADU-nun rektoru, akademik Kamal Abdulla təbrik etdi. O, Yusif müəllimin fəaliyyətindən ətraflı şəkildə danışaraq, onun vətənpərvərlik duyğuları, millət və yurd sevgisi ilə dolu olan, oxucuların rəğbətini qazanmış şeirlərini xüsusi vurğuladı.

Yusif müəllimin məşəqqətli ömür yoluna, müharibənin ona vurduğu mənəvi zərbələrə, Xocalı faciəsində qohumlarının erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə baxmayaraq, ruhdan düşmədiyini, Azərbaycanın haqq sözünü həm şeirləri, həm də Azərbaycan dilində alman dilinə tərcümə etdiyi əsərlərində dünyaya çatdırdığı qeyd edildi.

Akademik Kamal Abdulla Yusif Savalanın Azərbaycan ədəbiyyatından tərcümə etdiyi bir sıra poeziya nümunələrinin Almaniyada və Avstriyada kitab və antologiyalarda dərc olunduğunu, Azərbaycan şairlərinin şeirlərini Y.Savalanın tərcüməsində almandillil oxuculara çatdırıldığını bildirdi.

ADU-nun Filologiya fakültəsinin dekani, professor Şahin Xəlilli çıxış edərək bildirdi ki, Y.Savalan klassik alman şairi H.Haynenin şeirlərinin tərcüməçisi kimi də tanınır. O, Yusif Savalanın 2001-2006-cı illərdə AFR-də azad yaradıcılıqla məşğul olduğunu, qatıldığı çoxsaylı toplantılarda Azərbaycan həqiqətlərini alman ictimaiyyətinə çatdırdığını, almanca yazdığı şeirlərlə Almaniyada poeziya almanax və antologiyalarında çıxış etdiyini qeyd etdi.

Tərcümə fakültəsinin dekani, dosent Bənövşə Məmmədova Yusif müəllimi tələbələrini inkişafı üçün, Vətənə sadıq və savadlı şəxsiyyətlər kimi yetişmələri üçün əzmlə çalışan savadlı müəllim kimi qiymətləndirdi və onunla bir yerdə işlədiyi üçün sevindiyini bildirdi.

Xarici illər kafedrasının professoru Əsgər Zeynalov çıxış edərək bildirdi ki, Yusif Savalanın

Rusiyalı yazıçılarla görüş



Azərbaycan Dillər Universitetində müasir Rus ədəbiyyatının nümayəndələri - Anastasiya Strokina və Aleksey Salnikov ilə görüş keçirilib.

Görüşdə müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarının təqdimatı baş tutub. Tədbir iştirakçılarına həmin kitablarla bağlı video-süjet təqdim olunub. Anastasiya Strokinanın "Bayquş canavar" kitabını Azərbaycan dilinə yazıçı Saday Budaqlı, Aleksey Salnikovun "Petrovlar ailəsi" kitabını isə tərcüməçilər Salam Sarvan və İlqar Əlfiyevə təqdim etdilər.

Tərcüməçi İlqar Əlfiyevə "Petrovlar ailəsi" kitabı haqqında danışaraq qeyd edib ki, burada cərəyan edən hadisələr dərin bədii elementlərlə zəngindir. Yazıçı-tərcüməçi Saday Budaqlı "Bayquş canavar" əsərinə görə müəllifə təşəkkürünü bildirib, oxucular üçün maraqlı bir nəsr nümunəsinin təqdim olunduğunu söyləyib.

Rusiyalı yazıçılar səmimi sözlərə və tərcümə işinə görə yaradıcı heyətə təşəkkürünü bildirib. Qeyd olunub ki, ədəbi əlaqələrin qurulması bundan sonra da uğurla davam etdiriləcək.

Görüş ədəbiyyat və tərcümə sahəsi ilə bağlı müzakirələrlə davam edib.

ADU beynəlxalq kitab sərgisində

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dillər Universiteti, hər il olduğu kimi, dəfə də fəal iştirak edib. Sərgidə universitetin rektoru, Xalq yazıçısı Kamal Abdullanın ingilis dilində çap olunmuş "Yarımqıç alyazma" və "Sehrbazlar dərəsi" romanlarının təqdimatı və imza günü keçirilib.

Qeyd edək ki, sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edirdi.

"Qələbəyə aparən yol" inşa müsabiqəsinin qalibləri

Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzinin və həmin mərkəzin üzvü Vüsal Hüseynzadənin birgə təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Qələbəyə aparən yol" adlı inşa müsabiqəsinin nəticələri açıqlanıb.

1-ci yerin qalibi Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Fidan Quluzadə 1-ci dərəcəli sertifikat və 200 manat pul mükafatı ilə mükafatlandırılıb. 2-ci yerə çıxan Filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə 2-ci dərəcəli sertifikat və 150 manat pul mükafatına layiq görülmüşdür. 3-cü yerin sahibi Filologiya fakültəsinin tələbəsi Oruc Ələsgərov 3-cü dərəcəli sertifikat və 100 manat pul mükafatı ilə mükafatlandırılıb.

Digər yerləri tutan tələbələrə isə müsabiqədə iştirak etdikləri üçün sertifikatlar təqdim edilib.

"Kreativ Media - Bakı" müsabiqəsinin qalibləri təltif olunub

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin "Yeni Media mühitində təhsil və məşğulluq imkanları" adlı "Medialab" layihəsinin hesabat konfransı keçirilib. Konfransda jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan şəxslər üçün geniş imkanlar açan "Medialab" layihəsinin gənclərə verdiyi töhfələrdən söz açılıb. Medianın İnkişafı Agentliyinin təşəbbüsü, "AzerGold" MMC-nin təşkilatı dəstəyi ilə ərsəyə gələn "Kreativ Media - Bakı" məzmun müsabiqəsinin qalibləri açıqlanıb.

Müsabiqədə Azərbaycan Dillər Universitetinin Jurnalistika ixtisasının II kurs tələbələri - Oruc Ələsgərov, Səbinə Alıyeva və Rəfiqə Abdinova yaratdıqları "Fəxarət" qəzeti ilə "Ən yaxşı qəzet nominasiyasında qalib gəliblər. Jurnalistika ixtisasının IV kurs tələbəsi Firuzə Məlikzadə isə "Ən yaxşı reportaj" nominasiyası üzrə qalibləri siyahısında yer alıb.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı agentliklə universitetin qarşılıqlı əməkdaşlığına verdiyi töhfələrə görə təşəkkürməmə ilə təltif olunub.

Redaksiya heyəti:

Misgər Məmmədov
Nərgiz Qurbanlı
Nigar Zeynalova
Ayna Əliyeva
İnarə Abdullayeva
Məryəm Şahəlizadə
Ceyran Əliyeva
Mədinə Əhmədova

Ünvan: Az 1014, Bakı
şəhəri, Rəşid Behbudov
küçəsi, 134.
Əlaqə telefonları:
440-29-31; 441-22-79

Qəzet "POLİQLOT"un
redaksiyasında yığılıb,
səhifələnilib və
"Azərbaycan Nəşriyyatı"
MMC-də ofset üsulu ilə
çap olunub.

Qeydiyyat № 720
Əlyazmalar geri
qaytarılmır.
Müəlliflərlə redaksiyanın
məvqeyi uyğun
gəlməyə bilər.

Qəzet Ədliyyə
Nazirliyində qeydə alınıb.
Qeydiyyat №-si 1557

Tirajı: 1000
Sifariş: 315

Baş redaktor:
Sadiq ZAMAN